



Azərbaycan Türkiyənin dərdinə şərik çıxır



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini dedi.

Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi.

Azərbaycan Prezidenti qeyd etdi ki, bu böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

Rəcəb Tayyib Ərdoğan zəngə və başsağlığına görə dərin təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı dedi ki, onun tapşırığına əsasən, 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaq.

Prezident İlham Əliyev vurğuladı ki, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq.

Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə etdi.

Prezidentin Mətbuat Xidməti

Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli cənab Prezident,
Əziz Qardaşım,

Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznü başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 6 fevral 2023-cü il



Yanıdayıq, qardaş!

İlham Əliyev Türkiyəyə dərhal yardım göstərilməsi üçün tapşırıq verdi

"Mərkəzi Kahramanmaraş olmaqla qardaş Türkiyənin bir çox yerlərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi..."

Prezident İlham Əliyevin ötən gün Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubunda ifadə etdiyi kimi, Azərbaycan Türkiyənin sevincini sevinci, kədərini öz kədəri sanır və hər

zaman ona dayaq, dəstək, kömək olmağa hazırdır.

Zəlzələ bu bölgələrdə daha çox hiss olunub

Xəbər verildiyi kimi, fevralın 6-da saat 04:17-də Türkiyədə episentri Kahramanmaraş vilayətinin Pazarcık rayonunda olan və digər 9 vilayətdə - Qaziantep, Malatya, Diyarbəkir, Kilis, Şanlıurfa, Adıyaman, Hatay, Osmaniyyə və Adanada şiddətli hiss edilən 7.7 bal gücündə zəlzələ baş verib.

Mütəxəssislər bildirirlər ki, zəlzələnin olduğu bölgə 1-ci dərəcəli riskli ərazidə, Şərqi Anadolu Fay Xəttində yerləşir. Bundan əlavə, Kahramanmaraş "Maraş Üçlü Bitişik" adlı nöqtədə yerləşir. Burada Anadolu plitəsi, Afrika plitəsi və Ərəb plitəsi kəşşir. Zəlzələ xeyli dağıntılara və insan tələfatına səbəb olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı işləri koordinasiya etmək üçün Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) sədrliyi üzərinə götürüb.



Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqına başsağlığı verir



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Mehriban xanım Əliyeva paylaşımında qeyd edib: "Türkiyənin cənub-şərqi qərbində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin! Onların doğmalarına və yaxınlarına dərin hüznü başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!"



Azərbaycan Prezidentinin tapşırığına əsasən yola salınmış FHN-in çevik xilasetmə qüvvələri Türkiyəyə çatıb



Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarını aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə çatıb.

Nazirliyin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda çevik xilasetmə qüvvələri axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün Türkiyənin Adana şəhərindən dağıntıların daha çox baş verdiyi bölgələrə doğru hərəkət edir.

Prezidentin tapşırığı ilə Türkiyəyə yardım üçün daha iki təyyarə yola salınacaq

Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınacaq.

Nazirliyin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndəriləcək. Hospital 4 funksional bölmədən - qəbul-çəşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3



hava ilə doldurulan moduldan ibarətdir. Mobil səhra hospitalı ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. FHN-in peşəkar tibbi heyə-



tinin xidmət göstərəcəyi hospital bütün lazımı dərman və preparatlarla təchiz edilib.

İkinci təyyarə ilə isə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar,



yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınacaq.

Təyyarələrin fevralın 7-də səhər yola salınması üçün hazırlıq işləri görülür.

Türkiyədəki zəlzələ ilə əlaqədar Azərbaycan XİN-də Operativ Qərargah yaradıldı

Fevralın 6-da Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Operativ Qərargah yaradılıb.

Bu barədə AZƏRTAC-a nazirlikdən bildirilib. Qeyd olunub ki, zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının aşağıdakı telefon nömrələri və elektron poçt vasitəsilə əlaqə saxlamaları xahiş olunur:

+994125969449 (saat 9:00-dan 18:00-dək)

+994503422491 (24 saat)

cmmkon@mfa.gov.az

Türkiyədə yeddigünlük milli matəm elan edilib



Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya başsağlığı verib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının cənub-sərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məktubda faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznə başsağlığı verilib, yaralananlara və xəsərət alanlara şəfa dilənib.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərin görüldüyü vurğulanıb.

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub



Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğluya zəng vuraraq qardaş Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb. Nazir yaralananların tezliklə sağlamlığını arzulayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında yaxın saatlarda axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş Türkiyəyə yola düşəcəyini bildirib.

Nazir Mövlud Çavuşoğlu bu həmrəylik və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.

Qərbi Azərbaycan İcması Türkiyə xalqına başsağlığı verib

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli Türkiyədəki döşətili zəlzələ ilə əlaqədar qardaş xalqa başsağlığı verib.



İcmadan AZƏRTAC-a bildirilib ki, Ə.Ələkbərli bununla bağlı qeyd edib: "Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri olaraq icmamızın bütün üzvləri adından qardaş Türkiyədə baş verən 7.7 bal gücündə zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyirəm. Yaralılardan tezliklə şəfa tapmasını arzulayıram".

O, İcma üzvlərinin və rəhbərliyinin bu xəbərdən dərindən sarsıldığını bildirib.

Yanıdayıq, qardaş!

İlham Əliyev Türkiyəyə
dərhal yardım göstərilməsi üçün tapşırıq verdi



Əvvəli 1-ci sahə.

Ötən gün günorta saatlarında keçirdiyi brifinqdə bu zəlzələnin 1939-cu ildə Ərzincanda baş vermiş zəlzələdən sonra ən güclü zəlzələ olduğunu bildiren Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, zəlzələnin fəsadlarının aradan qaldırılmasına 9000 axtarış-xilasetmə cəlb edilib. Zəlzələ nəticəsində ümumilikdə 5606 bina dağılıb.

Son rəqəmlərə əsasən, zəlzələ nəticəsində 1762 nəfər həlak olub, 12068 nəfər yaralamb, 2470 nəfər dağıntıların altından xilas edilib.

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz Kahramanmaraşda baş verən zəlzələdən sonra elektrik enerjisi və təbii qaz xətlərində zədələr olduğunu bildirib.

Türkiyənin milli təhsil naziri Mahmud Özer Kahramanmaraş, Hatay, Adıyaman və Malatyada 2 həftə, Diyarbəkır, Qaziantep, Şanlıurfa, Adana, Osmaniyyə və Kilisdə isə 1 həftə müddətinə təhsilin dayandırıldığını açıqlayıb.

Ölkə daxilində bütün milli idman yarışları da növbəti xəbərdarlığa qədər dayandırılıb.

Günorta saatlarında yenidən
şiddətli yeraltı təkan olub

Ötən gün saat 13:24 radələrində Türkiyənin zəlzələ baş verən ərazilərində yenidən şiddətli yeraltı təkan olub və ölkənin bir çox bölgəsində hiss edilib. AFAD Kahramanmaraşın Elbistan şəhərində 13:24-də baş verən zəlzələnin 7.6, Kandilli Rəsədxanası isə 7.5 bal gücündə olduğunu açıqlayıb. Zəlzələ nəticəsində Adanada, Diyarbəkirdə və Malatyada binalar dağılıb.

Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyində, eləcə də İstanbul və Qars şəhərlərindəki baş konsulluqlarında operativ qərarqahlar yaradılıb. XİN-dən bildirilib ki, Azərbaycanın Türkiyədəki səfirliyi Türkiyənin Daxili İşlər Nazirliyi, AFAD, Türkiyənin digər müvafiq dövlət orqanları, həmçinin Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardım üçün gölmüş nümayəndə heyətinin rəhbəri ilə operativ əlaqə saxlayır və zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının olub-olmaması məsələsi araşdırılır.

Dar gündə də, xoş gündə də bir yerdəyik

Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu dar gündə də qardaşının köməyinə çatan ilk ölkə oldu.

Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü.

Dövlət başçısının göstərişinə əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri ötən gün qardaş ölkəyə yola

la düşüb. FHN-dən verilən məlumata görə, qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yangından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyətləri daxildir.

Axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələr qardaş ölkəyə çatdırın təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə uçub.

Bu xəber Azərbaycanı
çox sarsıdıb və kədərləndirib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanə zəng edərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirdi.

Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanə, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırıb, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi.

Azərbaycan Prezidenti qeyd etdi ki, bu böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərindən şərək çıxır. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə etdi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevə də paylaşımlı olaraq Türkiyənin cənub-sərqində baş vermiş güclü zəlzələnin nəticələrini barədə xəbərləri dərindən kədər hissi ilə qarşıladığını bildirib. Faciə zamanı həlak olanlara rəhmət diləyən, onların doğmalarına və yaxınlarına dərin hüznə başsağlığı verən, yaralananların və xəsərət alanların tezliklə şəfa tapmasını arzulayan Mehriban xanım Əliyevə "Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!", - deyə paylaşımında qardaş Türkiyəyə dəstəyini ifadə edib.

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya, Milli Məclisin Sədri Sahibə Qafarova baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan həlak olması ilə bağlı Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopa Türkiyənin Sədri Sahibə Qafarova baş vermiş zəlzələ nəticəsində çoxsaylı insanın həlak olması ilə bağlı Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopa başsağlığı məktubu ünvanlayıb.

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya zəng vuraraq güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb.

Türkiyəyə yardım üçün Azərbaycanın təklifə ehtiyacı yoxdur

Qeyd edək ki, Türkiyə daxili işlər naziri Süleyman Soylu Kahramanmaraşda baş verən 7.7 bal gücündə zəlzələdən sonra beynəlxalq yardım çağırışı etmişdi.

Türkiyə mediasında yer alan xəbərlərdə isə bildirilir ki, 7.7 bal gücündə zəlzələdən sonra ilk beynəlxalq yardım Azərbaycan gəlib.

Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağcı tviter hesabında paylaşım edərək Azərbaycana təşəkkür edib: "Ölkəmizdə yaşanan zəlzələ ilə əlaqədar olaraq ilk dəfədən etibarən həmrəyliyini göstərən və yanımızda olan qardaş Azərbaycana təşəkkür edirik".

Məlum olduğu kimi, 2021-ci ilin yay aylarında Türkiyədə geniş meşə yanğınları baş vermiş və xeyli fəsadlara səbəb olmuşdu. Azərbaycan xalqının üzüntüsünə səbəb olan həmin çətin anlarda dövlətimiz maddi və mənəvi dəstəyi ilə Türkiyənin yanında olmuş, son ana qədər yardımını əsirgəməmişdi.

Həmçinin ölkəmiz ötən ilin yay aylarında Türkiyənin Muğla bölgəsində baş verən meşə yanğınları zamanı yaşanan fəlakətin qarşısını almaq üçün qardaş ölkəyə yardım etmişdi.

Azərbaycanın qardaş Türkiyəyə dəyərli durması təkə bu günümüzdə yox, dünümüzdə də yaşanıb.

1999-cu ildə Türkiyədə baş verən döşətili zəlzələ zamanı qardaş xalqa ilk yardım əlini uzadan da məhz Azərbaycan dövləti olub.

Abdullah Gül Türkiyədə Prezident olduğu dövrdə baş verən meşə yanğınları zamanı yaşanan bir məqam isə indi də dilərdən düşmür və xalqlarımız arasındakı qardaşlığın hansı yüksək səviyyədə olduğunu bir daha gözərl önünə gətirir.

Həmin dövrdə meşə yanğınlarının söndürülməsi üçün bir çox ölkələrin yardım təklifini geri çeyən Abdullah Gülə "bəs nə üçün Azərbaycanın dəstəyinə yox deməmişiniz", - deyə sual ünvanlanmışdı. Cavab isə çox maraqlı və bizim üçün də bir o qədər qürurverici olmuşdu. Prezident söyləmişdi ki, axı heç Azərbaycan bizdən icazə istəməyib və artıq onların yanğını söndürmək üçün göndərdikləri təyyarələr Türkiyə səmalarındadır və yəre enmək üçün bizdən izin istəyirlər...

Bəli, bütün bu qürurverici nümunələr bir qardaşın digər qardaşının harayına yetməsinin minlərlə nümunəsindən, sadəcə, bəziləridir...

Əzəli və əbədi birliyimizin gücü ilə bütün çətinlikləri aşacağıq

Bu gün dünyada ikinci belə bir dövlət yoxdur ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, dəyərli, dəstək, qardaş ola. Tarixi köklərimiz, ortaq dəyərlərimiz, dinimiz bir olan Türkiyə ilə əzəldən var olan qardaşlıq bağlarımız gündən-günə daha da möhkəmlənir və güclənir. Elə bu sarsılmaz və əbədi birliyimizin gücü ilə də bütün çətinliklərin, qarşılaşdığımız problemlərin öhdəsindən layiqincə gəliirik.

Necə ki bu barədə Prezident İlham Əliyev deyib: "Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşını bunu bir daha bütün dünyaya göstərdi".

Yasəmən MUSAJEVA,
"Azərbaycan"



Milli Məclisin Sədri Sahibə Qafarova TBMM-in Sədrinə başsağlığı məktubu ünvanlayıb

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində çoxsaylı insanın həlak olması ilə bağlı Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopa başsağlığı məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, məktubda Milli Məclisin Sədri dəşətili zəlzələ nəticəsində ölkənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində çoxsaylı insanın həlak olması, yaralananları və dağıntılar barədə xəbərdən kədərləndiyini bildirir, faciə ilə əlaqədar TBMM-in Sədrinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Milli Məclisin üzvləri adından dərin hüznə başsağlığı verərək yaralananların tezliklə sağlamlığını arzu edib.

"Azərbaycan"

YAP: "Qardaş Türkiyənin yanında olduğumuzu qətiyyətlə bildiririk"



Qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərləri dərindən təəssüf və kədər hissi ilə qarşıladıq.

Bu faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznə başsağlığı verib, yaralananlara isə Allahdan şəfa diləyirik.

Təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını ümid edirik, hər zaman sevincimizin və kədərimizin bir olduğu dost və qardaş Türkiyənin yanında olduğumuzu qətiyyətlə bildiririk.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib və yaralananlara şəfa diləyib.

AZƏRTAC xəbər verir ki, partiyanın rəsmi tviter və feysbuk hesablarında paylaşılan başsağlığında qeyd edilib: "Qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərləri dərindən təəssüf və kədər hissi ilə qarşıladıq. Bu faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznə başsağlığı verib, yaralananlara isə Allahdan şəfa diləyirik. Təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını ümid edirik, hər zaman sevincimizin və kədərimizin bir olduğu dost və qardaş Türkiyənin yanında olduğumuzu qətiyyətlə bildiririk".

Azərbaycanın İstanbul və Qarsdakı baş konsulluqlarında operativ qərarqahlar yaradılıb

Fevralın 6-da Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində, eləcə də İstanbul və Qars şəhərlərindəki baş konsulluqlarında operativ qərarqahlar yaradılıb.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Türkiyədəki səfirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), Türkiyənin digər müvafiq dövlət orqanları, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardım üçün gölmüş nümayəndə heyətinin rəhbəri ilə operativ əlaqə saxlayır və zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının olub-olmaması məsələsi araşdırılır.

Səfirlik tərəfindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə mütəmadi olaraq əlaqə saxlanılır.

Əldə edilmiş məlumatlar operativ olaraq mediaya çatdırılacaq. Qeyri-rəsmi yayılan məlumatlara istinad edilməməsi xahiş olunur. Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının +905355776168 nömrəsi vasitəsilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur.


Azərbaycan Respublikasının İstanbuldakı baş konsulluğunun əlaqə nömrəsi: +905366138648;

Azərbaycan Respublikasının Qarsdakı baş konsulluğunun əlaqə nömrələri: +905527801418, +905075893011

Milli Məclisin Sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına rəsmi səfər edib

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Misir Ərəb Respublikasına rəsmi səfər edib.

Milli Məclisin Mətbuat və İctimaiyyət Əlaqələri Şöbəsinin verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, parlamentin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov və digər rəsmi şəxslər daxildir.



Qahirə Beynəlxalq Hava Limanında nümayəndə heyətini Misir Senatı sədrinin müavini Fibi Favzi, Baş katibin müavini Mohamed Jahin, Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarovanın Misir Ərəb Respublikası Senatının və Nümayəndələr palatasının sədrləri, bu ölkənin Baş naziri və Ərəb Parlamentinin nümayəndələri ilə bir sıra görüşləri gözlənilir.

"Azərbaycan"

Misir Ərəb Respublikası Senatının Sədri ilə görüş

Milli Məclisin Sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində fevralın 6-da bu ölkə Senatının Sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyət Əlaqələri Şöbəsinin verilən məlumata görə, əvvəlcə təkbətək görüş keçirilib. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

Azərbaycanın parlament rəhbərini səmimiyyətlə salamlayan Senatın Sədri ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin mövcud vəziyyətindən məmnunluğunu bildirib. O, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin cari ilin yanvar ayında Azərbaycana səfərini xatırladaraq, iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının mühüm rolundan danışdı, bu səfərlər zamanı imzalanmış qarşılıqlı sənədlərin əhəmiyyətini qeyd etdi.

Abdel Vahab Abdel Razeq həmçinin özünün ötən ilin iyun ayında Qoşulmama Hərəkatının Parlament Şöbəsinin I Bakı Konfransında iştirak etməklə Azərbaycanı etdiyi səfərinə də diqqətini qeyd etdi.

O, Senatın Sədri vəzifəsinə seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etdiyini bildirib. Abdel Razeq Misir Senatının hom Azərbaycan parlamenti ilə ikitərəfli formatda, həm də Qoşulmama Hərəkatının Parlament Şöbəsi çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini və bu əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduğunu diqqətə çatdırıb. Senatın Sədri Azərbaycan Milli Məclisinin Parlament Şöbəsinə uğurlu töhfələrini qeyd etdi və Bakıda keçirilən birinci konfransın yüksək səviyyədə təşkil edildiyini bildirdi. Həmçinin ölkələrimiz arasında münasibətlərin inkişafında Qoşulmama Hərəkatının rolu xüsusi vurğulandı.

Abdel Razeq bildirdi ki, bu gün parlamentlərimiz arasında səmərəli əməkdaşlıq qurulub və bu əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar var. O, Azərbaycan



can parlament sədrinin səfərini çoxdan gözlədiklərini və bu səfərin parlamentlərarası münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan parlament nümayəndə heyətində göstərilən yüksək qonaqpərvərliyə görə Misir Senatının Sədriyə minnətdarlığını bildirdi. O, bu səfərin Azərbaycan Milli Məclisinin Sədri kimi onun Misirə ilk rəsmi səfəri olduğunu və səfərin əlaqələrimiz dənə daha da dərinləşməsinə əhəmiyyətli töhfələr verəcəyinə inamını ifadə etdi. Sahibə Qafarova xatırladı ki, ötən il diplomatik əlaqələrimizin qurulmasının 30 illiyini qeyd etdik. Bu illər ərzində ölkələrimiz arasında münasibətlər genişləndi. Spiker Sahibə Qafarova ikitərəfli

münasibətlərin inkişafında dövlət başçılarının səviyyəsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin və imzalanmış sənədlərin xüsusi rol oynadığını qeyd etdi. O, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ildə Misirə, Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin isə bu günlərdə ölkəmizə səfərlərini xatırladaraq bildirdi ki, bu səfərlər münasibətlərimizin daha da inkişafına böyük töhfələr vermişdir.

Qanunverici orqanların iki ölkə arasında münasibətlərin inkişafındakı rolundan danışan Milli Məclisin Sədri bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğuladı. Azərbaycan və Misir parlamentlərinin beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığına toxunan Sahibə Qafarova bildirdi ki, ölkələrimiz

beynəlxalq parlament təşkilatlarında bir-birini dəstəkləyir.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünə uyğun olaraq, qurumun Parlament Şöbəsinin yaradılması, onun təsis yığıncağı, Bakıda keçirilən birinci konfrans, hazırda təşkilatın institusional inkişafı üçün görülən işlər, qarşılıqlı vəzifələr haqqında ətraflı məlumat verdi. Sahibə Qafarova Misir Senatının Sədri kimi geniş nümayəndə heyətini Parlament Şöbəsinin Bakı konfransında iştirakından məmnunluğunu ifadə etdi.

Görüşdə Azərbaycan parlamentinin spikeri 44 günlük Vətən müharibəsində ölkəmizin

əldə etdiyi şanlı Qələbə, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş və torpaqlarımızın işğaldan azad edilməsini tələb edən qətnamələrin uzun illər icra olunmaması, 2020-ci ildə isə Azərbaycanın öz gücü hesabına bu qətnamələrin həyata keçirilməsi haqqında geniş məlumat verdi. Onun sözlərinə görə, bəzi hallarda BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan qətnamələr dərhal icra olunduğu halda, Azərbaycan torpaqlarının işğaldan azad olunmasını tələb edən qətnamələr 30 ilə yaxın həyata keçirilmədi. Bunun səbəbləri beynəlxalq münasibətlər sistemində hökm sürən iki standartlar, selektiv yanaşmalardır.

Spiker ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından sonra regionda yaranmış

yeni reallıq, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıtması prosesinə başlanılması barədə məlumat verdi. O qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında normalaşma prosesinin təşəbbüskarı məhz Azərbaycan olmasına və beynəlxalq hüququn prinsipləri əsasında sülh sazişinin imzalanmasını təklif etməsinə baxmayaraq, Ermənistan danışıqlarda destruktiv mövqə nümayiş etdirir.

Spiker bildirdi ki, Azərbaycan regionda daimi sülh və təhlükəsizliyin təmin olunmasını istəyir. Azərbaycan hər bir ölkənin suverenliyinə hörmətlə yanaşır və hər kəsdən də ölkəmizin suverenliyinə hörmət göstərməsini tələb edir. Milli Məclisin Sədri Ermənistanın sülhün əldə olunmasının qarşısını almaq üçün törətdiyi təxribatlar, Azərbaycanın ərazilərinə Ermənistan tərəfindən minaların basdırılması haqqında da məlumat verdi.

Ölkəmizin dünyada sülh və təhlükəsizliyin təmin olunması, əməkdaşlığın daha da genişləndirilməsinə dair təşəbbüsləri barədə də məlumat verən Milli Məclisin Sədri o cümlədən deyib ki, ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizəyə özünəməxsus töhfələr verir. Spiker Sahibə Qafarova həmçinin cari il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumat verdi. O bildirdi ki, bu terror hücumu nəticəsində səfirliyimizin bir əməkdaşı həlak olub, iki əməkdaşı isə yaralandı. Milli Məclisin Sədri deyib ki, biz bunu terror aktı kimi qiymətləndiririk və İrana da bu mövqeyimizi açıq ifadə etmişik. Bu hadisənin ədalətli araşdırılmasına və cinayətkarların layiqli cəza almasını tələb edirik.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Görüş başa çatdıqdan sonra Azərbaycan Milli Məclisi ilə Misir Ərəb Respublikası Senatı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova Senatın binasına ilə tanış olub.

Sonda Sahibə Qafarova xatirə kitabına ümumi sözlərini yazıb.

"Azərbaycan"

Britaniyanın dövlət naziri Ermənistanın normallaşma prosesinə yaratdığı maneələr barədə məlumatlandırılıb

Fevralın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokeriti ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı tərəflər Azərbaycan-Böyük Britaniya ikitərəfli gündəliyinin aktual məsələlərini, bölgədə yaranmış son vəziyyəti və Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivlərini müzakirə etdilər.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərdən məmnunluğunu bildiren nazir Ceyhun Bayramov rəsmi təmasların və səfərlərin əhəmiyyətini daşdığını qeyd etdi. Nazir Laçın yolu ətrafında yaranmış son vəziyyəti barədə qarşı tərəfə məlumat verdi. Qeyri-qanuni iqtisadi fəaliyyətə, Laçın yolunun sui-istifadəsinə qarşı həyata keçirilən etirazların Azərbaycan xalqının legitim hüququ olduğunu, blokada və humanitar vəziyyətə bağlı iddiaların heç bir əsasını olmadığını, humanitar yüklərin daşdığını və endiyə qədər yoldan 2000-ə yaxın avtomobilin istifadə etdiyi diqqətə çatdırılıb.



Ermənistanın öhdəliklərə riayət etməsi, habelə postmünaqişə dövründə normallaşma prosesinə yaratdığı maneələr və silsilə təxribatlar, sülh sazişi üzrə sonuncu Moskva görüşünü boykot etməsi barədə qarşı tərəfə məlumatlandırılıb. Azərbaycanın sülh gündəliyini irəlilədən və bölgədə yedidənqurma işləri aparın bir dövlət kimi normalaşma prosesində maraqlı olduğunu vurğulandı.

Dövlət naziri Leo Dokeriti öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu qətiyyətlə pisləyib və başsağlığı dilçələrini çatdırıb. O, bölgədə sülhə mane olan çətinliklərin aradan qaldırılmasının, danışıqların bərpa olunmasının vacib olduğunu bildirdi.

Daha sonra nazirlər ikitərəfli və çoxtərəfli məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Media subyektlərinə vergi güzəştləri təklif olunur

Fevralın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü ilin yaz sessiyasında növbəti iclası keçirilib. Milli Məclisin Mətbuat və İctimaiyyət Əlaqələri Şöbəsinin verilən məlumata görə, komitənin sədri Tahir Mirkişli Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insanın həlak olması barədə xəbərdən kədərli vəziyyətlərini bildirib, zəlzələdə həlak olanların ailələrinə və yaxınlıqlarına, qardaş Türkiyə xalqına dərin hüznə başsağlığı verib, yaralananların tezliklə sağalmalarını diləyib.

İclasın gündəliyinə 8 məsələnin daxil edildiyini bildiren komitə sədri qeyd etdi ki, ilk məsələ birinci oxunuşda olan, qalan 7 məsələ isə ikinci oxunuşda olan qanun layihələridir.

Tahir Mirkişli birinci məsələ olan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verdi. Bildirdi ki, ölkə Prezidentinin imzası ilə Milli Məclisə təqdim olunan qanun layihəsi media subyektlərinin vergidən azad olunması ilə bağlı müddəaları özündə ehtiva edir.

Komitə sədri Azərbaycanda hələ Ulu Öndər Heydər Əliyev tərəfindən əsas qoyulmuş mediaya dəstək siyasətinin həyata keçirilməsindən söz açıb, bu istiqamətdə atılan addımlar, media subyektlərinə dövlət tərəfindən edilən vergi güzəştləri barədə danışdı. Təqdim olunan qanun layihəsini media subyektlərinə ön çox güzəşt təbiiq olunan vergi rejimlərdən biri kimi dəyərləndirən komitə sədri bildirdi ki, bununla da Azərbaycan media subyektlərini bütöv-

lükde vergilərdən azad edən ölkələrin sırasına yüksələcək.

Belo ki, qanun layihəsinə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif olunub. Eyni zamanda media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də əlavə dəyər vergisindən azad edilir. Azadolmalar 2023-cü il yanvarın 1-dən təbiiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayilov media subyektlərinə vergi güzəştlərinin təbiiq edilməsi ilə bağlı hazırlanan qanun layihəsini media sahəsində dövlət tərəfindən aparılan islahatların növbəti addımı kimi dəyərləndirib. O, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin media subyektlərinin iqtisadi müstəqilliyinin, çevikliyin, maliyyə şəffaflığının, peşəkarlığının artırılmasına imkan yaradacağından danışdı.

Qanun layihəsinin müzakirəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Əli Məsimli, komitənin üzvləri Elnur Allahverdiyev, Ziyad Səmədzadə, Məhərrəm Abbaszadə, Vüqar Bayramov, Aydın Hüseynov, Rəfiqə Quliyev, Məşhur Məmmədov çıxış edərək fikirlərini bildirdilər. Deputatlar dövlətin KİV-ə qayğısı, media orqanlarına maddi dəstəyini göstərməsi, media işçilərinin sosial, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımların maraqlı olduğunu bildirdilər ki, bu gün müzakirəyə təqdim olunan qanun layihəsi dövlətimizin milli mediaya kompleks dəstəyinin təzahürüdür. Onlar medianın vergidən azad olunmasının onun maliyyə dayanıqlığına ciddi dəstək olacağını qeyd edərək media sahəsinə qayğının göstərilməsi ilə bağlı fikirlərini bildirdi və qeydlərini səsləndirdilər.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayilovun səslənən fikirlərinə münasibətini diləndikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olub.

Sonra komitədə ikinci oxunuşda olan qanun layihələrinə baxılıb. Komitə sədri Tahir Mirkişli bildirdi ki, gündəliyin 2-6-cı məsələləri - Gömrük və Vergi məəcəllələrində, "Dövlət rüsumu haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Dövlət rüsumu haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri bir-biri ilə bağlıdır. Belo ki, sənədlər nəqliyyat sahəsində beynəlxalq yükdaşımalarda təkmilləşdirilməsi, təhlükəli yüklərin vergidən azad olunması, sərhəddə icazə blanklarının verilməsinin ləğvi məqsədləri ilə hazırlanıb.

Gündəliyin 7-ci məsələsi olan Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) borc müqaviləsi və onun tərkib hissəsi olan kredit müqaviləsi üzrə münasibətlərin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi, xüsusilə bu sahədə borceylanların hüquqlarının qorunmasının təmin edilməsi, habelə məəcəllənin əqdlərə və öhdəliklərə bağlı bəzi maddələrinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

8-ci məsələ olan Ailə Məcəlləsində, "Kredit ittifaqları haqqında", "Tütün və tütün məmulatı haqqında", "Banklar haqqında" və "Bank olmayan kredit təşkilatları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) "Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırma xarakteri daşıyır.

Deputatlar qanun layihələrini ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə etdilər.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

2023-cü il sürətli iqtisadi inkişaf və yüksək sosial rifahın nəticələri, ən əsası isə böyük zəfərin qururu ilə qədəm qoyan Azərbaycan xalqı bu il çox əlamətdar yubileyləri də qeyd edəcək. Dünyanın ən böyük azərbaycanlısı kimi qəbul olunan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi, tarixdə ən qüdrətli olan Azərbaycanın yaradıcısı cənab İlham Əliyevin prezidentliyinin 20-ci ildönümü, həmçinin bütün nailiyyətlərimizin təməl daşı olan quruluş missiyasının 30 illiyi qədrbilən xalqımızın böyük sevinə və minnətdarlıq hissi ilə qarşılayacağı şanlı tarixi məqamlardır.

"Mazut konstitusiyası"ndan ölkəmizə təşkilatə doğru

Bu yubiley ilində digər mühüm günlər də var ki, onları da cəmiyyətin müxtəlif təbəqələri qeyd edirlər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illik yubileyi də hesab edirik ki, xalqımızın böyük hissəsinin xüsusi gün kimi qarşılayacağı şərfli tarixdir. Sıralarında 1,5 milyonədək üzvü birləşdirən AHİK bu gün ölkə həyatında aparıcı mövqə tutan, fəallığı ilə fərqlənən ən böyük ictimai təsisatdır.

Əslində, Azərbaycanda həmkarlar itti-faqları XX əsrin əvvəllərində yaranmağa başlayıb. Dünyada isə bu tarixin başlanğıcı XVIII əsərə aiddir. Həmkarlar itti-faqlarını ilk dəfə Böyük Britaniyada fəhlələr öz peşə mənafelərini qorumaq və sosial statusunu müdafiə etmək üçün birlik formasında yaradıblar. Daha sonra XIX əsrdə istehsalat sahələri üzrə həmkarlar itti-faqları, milli həmkarlar itti-faqları mərkəzləri meydana gəlməyə başlayıb. Azərbaycanda həmkarlar itti-faqları isə bir-birinə zidd və əks-qütblərdə dayanan müxtəlif ictimai formasiyalarda mövcud olsa da, fəaliyyəti dövründə əsas ideyasına sadıq qalaraq böyük tarixi inkişaf yolu keçib.

Tarixə nəzər salaraq vurğulayım ki, XX əsrin əvvəlində baş verən ümumi böhran nəticəsində tətillər dalğası sənaye potensialı gündən-günə çıxışlanan Azərbaycana da bürüdü. 1903-cü ildə Bakıda başlayan ümumi tətillər omeqhaqqının artırılmasını, iş gününün 8 saatədək qısaltdırılmasını, həbs olunmuş fəhlələrin azadlığa buraxılmasını, tətillər, mətbuat və yüngülcə azadlığı verilməsini tələb edirdi. 1904-cü il dekabrın 30-da "Elektrossila" zavodunda neft sənayeçiləri ilə fəhlələr arasında ilk kollektiv müqavilə - "Mazut konstitusiyası" imzalandı. Ardınca bütün mədənlərdə fəhlələrdən ibarət mədən komissiyaları yaradıldı.

1905-ci il oktyabrın 17-də konka (at demir yolu) işçiləri həmkarlar itti-faqları təşkilatı təsis etdilər. Noyabr ayında mətbəə işçiləri ikinci həmkarlar itti-faqlarına birləşdilər. İlin sonuna qədər artıq mühəndis və texniklərin, həkimlərin, müəllimlərin, vəkillərin və sair peşə adamlarının həmkarlar itti-faqları təşkilatları fəaliyyət göstərirdi. 1906-cı ilin sonuna olan hesabatda, Bakıda 120 həmkarlar itti-faqları təşkilatı mövcud idi. Bu təşkilatların üzvlərinin sayı 12 min 200 nəfər ötmüdü. Qafqazdakı həmkarlar itti-faqlarının 75 faizi Azərbaycanın paytaxtında cəmlənmişdi.

1906-cı il martın 4-də həmkarlar itti-faqları haqqında xüsusi qanun - "Ticarət və sənaye müəssisələrində şəxslər və ya bu müəssisələrin sahibləri üçün təsis edilmiş həmkarlar cəmiyyətləri haqqında müvəqqəti qayda" qəbul edilməsi, həmkarlar itti-faqlarına leqal fəaliyyət göstərmək imkanını verdi. 1917-ci ildə oxşar istehsal sahələri fəhlələrinin həmkarlar itti-faqları təşkilatları birləşməyə başladı. Bakıda artıq 40 həmkarlar itti-faqlarının sıralarında 80 min üzv var idi.

Xalq Cümhuriyyəti dövründə də zəhmətkeşlərin həyat və güzəranlarının yaxşılaşdırılması ilə bağlı məsələlər uğurla həll olundu. Azərbaycan Milli Şurasının üzvü olan Cavad bəy Məlik-Yeqanov Türk Fəhlə Konfransının təşkilatçısı olmuş, Mərkəzi həmkarlar itti-faqlarının sədri vəzifəsində çalışmışdır.

Həmkarlar itti-faqlarının mövqeyi və fəaliyyəti sovet hakimiyyəti illərində də mühüm əhəmiyyət kəsb edirdi. Düzüdü, inzibati-amirlik sistemi bu təşkilatın fəaliyyətini məhdudlaşdırdı, üzvlərinin mənafeyini müdafiə etmək üçün vəzifələrini müstəqil yerinə yetirmək imkanını itirdi, partiyanın tapşırıqlarının icracısına çevrildi. Buna baxmayaraq, zəhmətkeşlərin ömək, məişət və istirahət şəraitinin yaxşılaşdırılmasında, hüquq və mənafelərinin müdafiə olunmasında, onların istehsalat və ictimai işlərinin idarə edilməsində mühüm işlər gördü. 1946-cı ildən başlayaraq həmkarlar itti-faqları sistemində təşkilatlaşma böyük vüsət aldı, respublika komitələri sahələr üzrə formalaşdı. 1948-ci il noyabrın 27-29-da Bakıda I respublika itti-faqlararası konfrans keçirildi.

Həmkarlar itti-faqları tarixində Heydər Əliyevin şanlı izi

Azərbaycanda həmkarlar itti-faqlarının məramına uyğun əsl fəaliyyətinin başlanması isə məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz həmkarlar itti-faqlarını daim dəstəkləmiş,

onlara dayaqlı olmuş, müdrik məsləhətlərini verməmişdir. Onun rəhbərliyi dövründə həmkarlar itti-faqları uzaqlaşdığı təməl prinsiplərinə yenidən dönməyə başlamışdır. Mühüm cəhətlərdən biri də o idi ki, sıralar genişləndirdi. Əgər 1970-ci ildə həmkarlar itti-faqlarında 871 min nəfər üzv varsa, 1980-ci ildə bu rəqəm 2 milyon 270 min nəfərə çatmışdır.

Ulu Öndərin tövsiyələri ilə öməkçilərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların hüquqlarının artırılmasına və sağlamlıqlarının qorunmasına istiqamətində həyata keçirilən tədbirlər xüsusi diqqət yetirildi. Yeni istirahət mərkəzi və sanatoriyalar, uşaq düşərgələri yaradıldı. Heydər Əliyev həmin illərdə həmkarlar itti-faqlarının

bütün qurultaylarında iştirak edib geniş nitq söyləmiş, fəaliyyətini yüksək qiymətləndirmişdir.

Həmkarlar itti-faqları artıq təyinatından asılı olmayaraq bütün müəssisələrdə fəaliyyət göstərirdi. Bu da insanların ömək hüquqlarını etibarlı qoruyur, onların birləşməsinə və sosiallaşmasına təmin edir, birgə mübarizə üçün şərait yaradırdı.

Azərbaycanın müstəqilliyinin əldə edilməsindən sonra həmkarlar itti-faqları təşkilatlarının fəaliyyətində də dəyişiklik baş verdi, demokratik prinsiplər tətbiq olunmağa başladı. 1992-ci ildə o vaxt mənim rəhbərlik etdiyim Avtonəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İtti-faqları, həmçinin digər 5 qurum - Elektrik Stansiyaları və Elektrotexnika, Rabitə, Sahibkarlıq, Aviasiya və İnşaat Kompleksi İşçiləri Həmkarlar İtti-faqları bu qurumun fəaliyyəti ilə razı olmadığımızı boyan etdik və növbədənkonar qurultay çağırmaq təşəbbüsü qaldırdıq. Altı itti-faqların fəaliyyəti uğurlu böhrəsini verdi və biz növbədənkonar qurultayın keçirilməsinə nail olduq. 5 fevral 1993-cü ildə keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İtti-faqları Şurası özünü buraxaraq səlahiyyətlərini konfederativ tipli Azərbaycan Həmkarlar İtti-faqları Konfederasiyasına verdi.

Bu təşkilatın yaranması ilə həmkarlar itti-faqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar itti-faqlarının səlahiyyətləri özlərinə qaytarıldı. Məqsədimiz həmkarlar itti-faqları birliyinin dağılması və zəruri islahatların aparılması idi. İşsizlik, yoxsulluq və əhalinin həyat səviyyəsinin aşağı düşməsinin qarşısını alınması, ömək hüquqlarının qorunması uğrunda mübarizə, insanlarda islahatları inam oymaq üçün milli səviyyədə danışıqların aparılması zərurətə çevrilmişdi. Öz sıralarında çoxsaylı üzvlərini birləşdirən həmkarlar itti-faqları sosial tərəfdaş seçildi. Konfederasiya mərkəzi aparat kimi səlahiyyətlərinin təxminən 70 faizini sahə həmkarlar itti-faqlarına verdi. Bütün bunlar cəmiyyətdə sosial dialoqun inkişafına təkan oldu.

Müstəqilliyin ilk vaxtlarında bütün sahələri bürüyən böhran ictimai təşkilatların fəaliyyətinə də mənfi təsir etmişdi. İstehsal müəssisələrinin, zavodların, fabriklərin fəaliyyətini dayandırması, işsizliyin artması, o cümlədən ölkənin ictimai-siyasi həyatında hökm sürən gərginlik ən böyük və kütləvi təşkilat olan həmkarlar itti-faqlarının fəaliyyətini müqayisəni və keyfiyyətini aşağı salmış, sosial bazasını zəiflətməmişdi. Ölkə rəhbərliyi tərəfindən də bu təsisatla laqeyd münasibət vəziyyəti daha da ağırlaşdırdı. Hətta həmkarlar itti-faqlarının mülkiyyəti hesab olunan inzibati binasını belə əlindən almağa çalışırdılar. Həmkarlar itti-faqlarının qətiyyəti və atdığı qabaqlayıcı addımlar onların bu istəklərini həyata keçirməyə imkan vermədi.

Birinci Qarabağ müharibəsi dövründə AHİK ön cəbhədə döyüşən əsgərlərimizə ərzaq, isti paltarlar göndərirdi. Həmçinin məcburi köçkünlərin qarşılınmasında, yerləşdirilməsində əlindən gələnlər hər cür köməyi edirdi. Həmin çətin vaxtlarda



Heydər Əliyev irsinə sədaqət, İlham Əliyev fəaliyyətinə dəstək

Azərbaycanın ən böyük ictimai təşkilatı olan Həmkarlar İttifaqları Konfederasiyası 30 illik yubileyini mühüm uğurlar və cəmiyyətin güclü etimadı ilə qarşılayır

AHIK balansında olan sanatoriyalarda, istirahət mərkəzlərində məcburi köçkünlərin yerləşdirilməsinə tökil etmişdi, tərəfindən onlara hər cür maddi-mənəvi dəstək göstərilirdi.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi əsasında yenidən ölkə rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, həmkarlar itti-faqlarının da həyatında köklü dəyişikliklər baş verdi. Əvvəlki hökumətin qeyri-qanuni sərəncam və göstərişləri, o cümlədən sağlamlıq və müalicə ocaqlarının Səhiyyə Nazirliyinin balansına verilməsi ilə bağlı qərarları ləğv edildi və həmkarlar itti-faqlarının mülkiyyəti olan kurort-turizm obyektlərinin genişləndirilməsinə, idman obyektlərinin, inzibati binalarının yenidən qurulmasına başlandı. Bu qurumun uzun illər ərzində formalaşmış maddi-texniki bazasının dağıdılmasının qarşısı alındı.

Ölkənin ağır, çətin vəziyyətində - 1993-cü il iyulun 17-də AHİK-in İcraiyyə Komitəsi həmkarlar itti-faqları üzvlərinə, zəhmətkeşlərə müraciət etdi. Müraciətdə işsizlik, inflyasiya, qıtlıq, minimum öməkhaqqının minimum istehlak bütəcəsindən dəfələrlə aşağı olması kimi problemlərdən narahətlik ifadə olundu. Bildirildirdi ki, sosial cəhətdən aztəminatlı adamların - qaçqınların, çoxuşaqlı ailələrin, şəhid ailələrinin bütün problemlərinin təcridcən həll olunması üçün həmkarlar itti-faqları var qüvvəsi ilə çalışır. Həmçinin təəssüf hissi ilə ifadə edildi ki, cəmiyyətdə olan qarşıdurma, parçalanma həmkarlar itti-faqlarının da işinə mane olur.

Beləliklə, həmkarlar itti-faqları ictimai təşkilat olaraq Ulu Öndərin xilaskarlıq missiyasını dəstəkləyərək ömək adamlarının sosial, iqtisadi və mədəni həyatının, rifah halının yaxşılaşdırılmasına, hüquqlarının qorunmasına, həmçinin ölkənin bütövlüyü, ictimai-siyasi, sosial-iqtisadi bəhrənin aradan qaldırılması üçün öz funksiyalarını və səlahiyyətlərini çərçivəsində aktiv mübarizəyə qoşuldu. Üzvlərinin rəyini nəzərə alaraq və maraqlarından çıxış edərək AHİK 1993-cü ilin oktyabrında Heydər Əliyevin ölkə Prezidentliyinə namizədliyini birmənalı şəkildə dəstəklədi.

Ulu Öndərin bütün siyasi fəaliyyətinin mərkəzində Azərbaycan dövlətinin maraqları, xalqın sosial-iqtisadi vəziyyətinin yüksəldilməsi, ölkədə demokratik prinsiplərin bərqərar olması, vətəndaş cəmiyyətinin inkişafı dururdu. Həmkarlar itti-faqlarına hər zaman dövlət qayğısı göstərir, zəhmətkeşlərin hüquqlarının qorunması, maraqlarının təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini dəstəkləyirdi. Prezident seçilməsindən cəmi bir il sonra - 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü ilə keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda "Həmkarlar itti-faqları haqqında" qanun qəbul edildi.

Qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yarandı. Bununla da təşkilatın fəaliyyəti genişləndi, nüfuzu yüksəldi,

üzvlərinin sayı artmağa başladı, qarşısında ictimai təşkilat kimi sərbəst və müstəqil imkanlar açıldı. Ömək, sosial, iqtisadi məsələlər bərsində qanunvericilik aktlarının hazırlanmasında həmkarlar itti-faqlarının hüquqları tanındı, Azərbaycan həmkarlar itti-faqları beynəlxalq həmkarlar itti-faqları hərəkatının tərkib hissəsinə çevrildi.

Yeni qanunla işçilər, pensiyacılar, təhsil alan şəxslər öz istəkləri ilə, könüllü şüurda həmkarlar itti-faqları yaratmaq, həmkarlar itti-faqlarına daxil olmaq və həmkarlar itti-faqları fəaliyyəti ilə məşğul olmaq hüququ verildi. Qanun qurumun tam müstəqil fəaliyyət göstərməsinə təmin edirdi, dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar itti-faqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan, qanuni fəaliyyətlərinə maneə törədən hər cür müdaxiləsi qadağan olundu və bütün hüquqlarına bərabər hüquqlar verildi.

Prezident İlham Əliyevin dəstəyi fəaliyyətimizdə yeni inkişaf mərhələsi yaratdı

Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanın yaradıcısı olaraq, həm də xalqın sosial-iqtisadi rifahının yüksəlməsinə təmin etdi, bütün sahələrdə mühüm uğurlar qazandı. Cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və qəbul etdiyi bütün qərarlarda dövlətimizin, xalqımızın mənafeyi əks olunur.

Azərbaycan Həmkarlar İtti-faqları Konfederasiyası olaraq, böyük qürur və ictimaiyyətə dəstək olaraq, 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilmiş prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürmüş və onu birmənalı dəstəkləmişik.

Cənab İlham Əliyev fəaliyyətinin ilk günlərində həmkarlar itti-faqlarının fəaliyyətini dəstəkləyib, yüksək dövlət qayğısı göstərmiş və bu himayədarlıq həmkarlar itti-faqlarının fəaliyyətində yeni mərhələnin yaranmasına təkan vermişdir. Möhtərəm Prezident daim AHİK-in fəaliyyəti ilə maraqlanır, onun qurultaylarına təbrik məktubları göndərir, qiymətli tövsiyələrini verir, həmkarlar itti-faqları xadimlərinə və fəalları dövlət təltifləri ilə mükafatlandırır. Həmçinin insanların iqtisadi və sosial mənafelərinin, ömək hüquqlarının qorunması sahəsində həmkarlar itti-faqlarının rolunu yüksək qiymətləndirir.

Cənab İlham Əliyev AHİK-in yubiley və qurultaylarına təbriklərinə, beynəlxalq həmkarlar itti-faqları birliklərinin rəhbərləri ilə görüşlərində dəfələrlə həmkarlar itti-faqlarının güclü qüvvə olduğunu və Azərbaycanda işçilərin ömək hüquqlarının qorunması, sosial problemlərin həlli, sosial ədalət prinsiplərinə riayət edilməsi, işgöhtürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində mühüm rolunu qeyd edib, xüsusilə ölkəmizdə əhalinin rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi, iş yerlərinin yaradılması ilə bağlı həyata keçirilən so-

sialiyönümlü tədbirlərin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Bu gün AHİK öz sıralarında 1,5 milyonədək üzvü birləşdirir. Quruma 27 Həmkarlar İtti-faqları mərkəzi, o cümlədən 501 şəhər, rayon həmkarlar itti-faqları təşkilatı, 60 birləşmiş həmkarlar itti-faqları komitəsi, 14202 ilk həmkarlar itti-faqları təşkilatı daxildir. Konfederasiyanın tərkibində 3 Federasiya və Naxçıvan Muxtar Respublikası Həmkarlar İtti-faqları Şurası, Azərbaycan Ömək və Sosial Münasibətlər Akademiyası, "Kurort" Qapalı Səhmdar Cəmiyyəti, Respublika Turizm və Ekskursiyalar Şurası, Azərbaycan Həmkarlar İtti-faqları İdman Təşkilatları İctimai Birliyi, Kolxozlararası Sağlamlıq Respublika Birliyi fəaliyyət göstərir. Mətbu orqanımız olan "Ülfət" qəzeti 1991-ci ildən nəşr edilir. AHİK-in saytı 3 dildə (Azərbaycan, ingilis və rus) fəaliyyət göstərir və vaxtaşırı olaraq yenilənir.

AHIK-in beynəlxalq qurumlara, o cümlədən Beynəlxalq Ömək Təşkilatına, Beynəlxalq Həmkarlar İtti-faqları Konfederasiyasına, həmkarlar itti-faqlararası qurumlara üzv olması, sahə həmkarlar itti-faqlarının qlobal həmkarlar itti-faqlarına

Ölkəmizin ən böyük ictimai təşkilatı olan Azərbaycan həmkarlar itti-faqları gənclər siyasətinə fəal dəstək verir. Qeyd edirik ki, həmkarlar itti-faqları üzvlərinin 38,5 faizini (29 yaşədək) gənclər təşkil edir. Hazırda sahə həmkarlar itti-faqlarının böyük əksəriyyətində Gənclər Şurası fəaliyyət göstərir və gənclərlə mütəmadi iş aparılır. Öməkə, təhsildə və ictimai fəaliyyətdə nailiyyətlər qazanmış 434 gənc "İlin peşəkar gənci" fəxri adına layiq görülüb. AHİK Beynəlxalq Ömək Təşkilatı, BHİK, ÜHIK və digər təşkilatlar tərəfindən gənclərlə bağlı təşkil edilən tədris proqramlarında onların iştirakını təmin edir. Həmçinin ali təhsil müəssisələrində qış və yay sessiyalarının nəticələrinə görə təhsildə uğur qazanmış, ictimai işlərdə fərqlənmiş tələbələr də "Adlı təqəüd" verilir. İndiyədək 3000 nəfərə yaxın gənc bu təqəüdə layiq görülüb. Bəzi ali məktəblərdə aztəminatlı ailələrdən olan 300-dək tələbənin nahar xərcləri, hər il onlara imkansız tələbənin təhsil haqlarının 30 faizi, bəzilərində isə 100 faizi həmkarlar itti-faqları tərəfindən ödənilir.

Daim vətəndaşların yanında

Hər il həmkarlar itti-faqlarının minlərlə üzvü ailələri ilə birlikdə sağlamlıq məkanlarına yollayışlarla təmin edilir, onların normal istirahətləri üçün hər cür şərait yaradılır. Hazırda AHİK-in 8 sanatoriyası və bir müalicə pansionatı fəaliyyət göstərir. Bu sağlamlıq müəssisələri AHİK-in maliyyə imkanları ilə təmin edilməklə müasir tələblər səviyyəsinə gətirilmişdir. Sanatoriyalardan 6-sı il boyu, 2-si isə mövsümi işləyir.

Eyni zamanda həssas əhəli qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. AHİK-in İcraiyyə Komitəsinin qərarları ilə tarixi və bayram günlərində respublikamızın paytaxtı və 76 rayonunda yaşayan aztəminatlı ailələrə, o cümlədən şəhid və qazi ailələrinə bayram sovgatları göndərilir. 2020-ci ilin aprel ayından 2022-ci ilin sonunadək bu qəbildən olan 27000-ə yaxın ailəyə məşin karvanları ilə bayram sovgatları göndərilib.

Həmçinin AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi və sonrakı dövrdə 10 milyon manatdan artıq vəsait xərclənib, 202 şəhidin 347 övladı himayəyə götürülüb. Sahə həmkarlar itti-faqları tərəfindən 2022-ci ildə şəhid və qazi ailələrinə 1790 yollayış verilib.

Koronavirus infeksiyasının aradan qaldırılmasına yardımçı olmaqla bağlı Prezident İlham Əliyevin çağırışına dərhal qoşulan AHİK bu istiqamətdə bütün imkanlarını səfərbər etdi. Dünyanı bürüyən COVID-19 infeksiyasının aradan qaldırılmasına məqsədlə ölkədə həyata keçirilən müxtəlif tədbirlərdə fəal iştirak etdik. Koronavirusla Mübarizəyə Dəstək Fonduna, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinə, Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizəyə, qoruyucu vasitələrin alınmasına və eyni zamanda aztəminatlı ailələrə ərzaq və maddi yardımlar göstərilməsinə, ümumilikdə, 20 milyon manatdan çox vəsait xərclənib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi himayəsi ilə icra olunan sosial dəstək proqramları cəmiyyətdə böyük razılıqla qarşılanmaqla yanaşı, insanların qayğılarını azaldır, onların rifahını yüksəldir. Azərbaycanın Həmkarlar İtti-faqları Konfederasiyası olaraq, hörmətli Mehriban xanım Əliyevanın bu fədakar fəaliyyətini Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə ən böyük töhfə kimi dəyərləndiririk.

Təsəddüf deyildir ki, Heydər Əliyev Fondunun yüz minlərlə vətəndaşımızın sosial problemlərinin həllində yardımçı olması hörmətli Mehriban xanımın ümummilli inam və məhəbbəti daha da gücləndirir. Qarabağın və Şərqi Zəngozunun quruculuğunda əlahiddə fəaliyyət yürüdən Mehriban xanım Əliyevanın bu şərfli missiyasına da hesab edirik ki, uğurla gerçəkləşsün.

Azərbaycanın ən böyük ictimai təşkilatı olan Həmkarlar İtti-faqları Konfederasiyasının öz yubileyini mühüm uğurlar və cəmiyyətin güclü etimadı ilə qarşılaması ən böyük mükafatımızdır. 1,5 milyon üzvlümlə cəmiyyətin müxtəlif sahələrində dövlətə və xalqa sədaqətə xidmət göstərən, layiqli nümunələr yaradır. Dəyərli üzvlərimizi yubileyimiz münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıırıq.

Azərbaycanın Həmkarlar İtti-faqları Konfederasiyası yenidən təşkilatlanaraq, fəaliyyətə başlamasının 30 illiyini böyük qürur, sevinç hissi ilə qeyd edir. Bu dövr ərzində daim Ulu Öndər Heydər Əliyev irsinə sarsılmaz sədaqət, Prezident İlham Əliyev fəaliyyətinə birmənalı dəstək nümayiş etdirirdi. Bu əqidəmdən, mövqeyimdən əsla dönmədik, ona qətiyyətlə əbədi sadıq qalacağıq.

Səttar MÖHBALİYEV,
Azərbaycan Həmkarlar İtti-faqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı



İlham Əliyevin müdrik və uzaqgörən enerji diplomatiyası

Avropada əmindirlər ki, Azərbaycan Prezidentinin imzası olan yerdə bütün layihələr həyata vəsiqə alır

Ötən həftə Bakı "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin sayca 9-cu iclasına evsahibliyi etdi. Bu dəfəki toplantını əvvəlkilərdən fərqləndirən məqam onun "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası ilə birlikdə keçirilməsi idi. Bu sıradan format dəyişikliyi kimi görünəndə, həqiqət odur ki, Azərbaycan Avropaya təbii qazla yanaşı, həm də "yaşıl enerji"nin ixracı ilə bağlı möhkəm təməllər yaradır.

İlham Əliyevin qətiyyəti ilə reallaşan "Cənub qaz dəhlizi"

İllər öncə bəzilərində, əsasən də müəyyən xarici siyasi və iqtisadi dairelərə "Cənub qaz dəhlizi"nin reallaşması xəyal kimi görünürdü. Bəlkə də haqlı idilər, çünki o illərdə Avropaya doğru yeni təbii qaz kəmərlərinin inşası ilə bağlı təşəbbüslər edilmiş, lakin onları reallaşdırmaq mümkün olmamışdı. Məsələn, bir neçə gün əvvəl Macarıstanın Baş naziri Viktor Orbanın xatırladığı NABUKKO layihəsi kimi. İllər öncə NABUKKO ətrafında müzakirələr aparılırsa da, layihə həyata vəsiqə almadı.

Amma Xəzərdən Avropaya qədər 3500 km məsafə qət edən "Cənub qaz dəhlizi" layihəsində Prezident İlham Əliyevin imzası vardı. O imza ki, bir qədər əvvəl Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələrin həyata vəsiqə almasını təmin

etmişdi. Odur ki, "Cənub qaz dəhlizi" təşəbbüsü meydana çıxanda Avropa İttifaqı bu layihəyə ilk gündən siyasi və iqtisadi dəstəyini əsirgəmədi. Çünki AI rəsmiləri buna qədər müxtəlif enerji layihələrinin reallaşmasında İlham Əliyevin qətiyyətinə, siyasi iradəsinə görmüşdülər.

"Cənub qaz dəhlizi" ilk gündən Prezident İlham Əliyevin siyasi qətiyyəti ilə reallaşmağa başladı. Azərbaycan Prezidenti Avropa İttifaqının ayrı-ayrı dövlətlərini, beynəlxalq maliyyə qurumlarını bu layihənin ətrafında sıx səfərbər etdi, onları vahid komanda halında birləşdirdi. Eyni zamanda AI Xəzərdən hasil olunan təbii qazın Avropaya çatdırılması üçün ölkəmizlə fəal əməkdaşlıq etdi. Bütün bunların nəticəsidir ki, enerji təhlükəsizliyinin dövlətlərin milli təhlükəsizliyi halına gəldiyi qlobal şəraitdə Azərbaycanın təbii qazı Avropa bazarlarına ixrac olunur. Ən mühüm odur ki, Avropa Azərbaycan Prezidentinin uzaqgörənliyini və müdrikliyini görür və yüksək qiymətləndirir. Rumıniya Prezidenti Klaus Yohannisin dediyi kimi: "2022-ci ildə biz görməmiş enerji çağırışları ilə üzləşdik. Qazın çatışmaması və ya münasib ölçə qaz təchizatının olmaması, qiymətlərin dəyişikliyi və bazarda qeyri-sabitlik baş verdi. Bu çağırışlar kompleks siyasəti və tənzimləyici qaydaları tələb edir. Avropa bazarına Xəzər qazının nəqli barədə Prezident Əliyev tərəfindən Azərbaycan adından şəxsən verilmiş təminatlı bazarlar üçün ən çətin anda çoxdan tələb olunan sabitlik və proqnozlaşdırmanı təmin etdi".

Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın əsas istiqamətini enerji təchizatının şəxələndirilməsi, ixracın artırılması təşkil edir. Ötən il bu məqsədlə "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" da imzalandı. Görünür odur ki, Azərbaycanın təbii qazı tezliklə Avropada daha çox ölkənin isinməsinə töhfə verəcək.

Azərbaycan Avropaya tezliklə "yaşıl enerji" də ixrac edəcək

Müasir dünyanın üzlaşdığı çağırışlar və global enerji balansındakı dəyişikliklər dayanıqlı, xüsusən yaşıl və hidrogen enerji güclərinin artırılmasını gündəmə gətirib. İnkişaf etmiş dövlətlərin, Avropanın qarşıya qoyduqları iqlim hədəflərindən biri "yaşıl enerji" keçidini sürətləndirməkdir.

Azərbaycanda "yaşıl enerji" və hidrogen üçün əlverişli münib mənbələr var. İndiyədək neft-qaz sektorunda enerji layihələrini uğurla həyata keçirən Azərbaycan da bu istiqamətdə konkret hədəflər müəyyən edilib. Bu məsələ "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də öz əksini tapıb. 2030-cu ilədək olan dövrdə "yaşıl artım" ölkəsinə çevrilmək sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması ilə bağlı mühüm vəzifələr müəyyən edib.

"Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında Prezident İlham Əliyev ölkəmizin "yaşıl enerji" potensialını diqqətə çatdırdı: "Azərbaycan, həmçinin çox böyük "yaşıl enerji" potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktıdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Biz, həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaulunan enerji potensialı müəyyən etmişik".

"Yaşıl enerji" ixracı ilə bağlı qarşıda vəzifələr durur. Bura Azərbaycanın quru və dəniz yataqlarında bərpaulunan enerjinin istehsalı, Gürcüstanın sərhədə qədər, həmçinin Qara dəniz dibi ilə elektrik kabelinin çəkilməsi, maliyyə institutları ilə əməkdaşlıq daxildir. Lakin enerji təhlükəsizliyinin aktuallaşdığı, o cümlədən "yaşıl enerji"yə keçidin prioritet olduğu bir dövrdə bu vəzifələrin hər biri vaxtından da tez sürətlə reallaşacaq. Hələlik Azərbaycanın, Gürcüstanın, Macarıstanın və Rumıniyanın təmsil olunduğu "yaşıl enerji" komandasının surları daha da böyüyəcək. Çünki bunu zaman və mövcud reallıqlar tələb edir. Ən əsas cəmi bir neçə il sonra Avropa bir daha Prezident İlham Əliyevin müdrik uzaqgörənliyinə şahidlik edəcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

"AzStateNet" şəbəkəsinin genişləndirilməsi istiqamətində Naxçıvan Muxtar Respublikasında işlər davam etdirilir

Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə "AzStateNet" Data, İnternet və "Voice" şəbəkələrinin Naxçıvan Muxtar Respublikasında qurulması və dövlət qurumlarının bu şəbəkəyə qoşularaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

Bu barədə AZƏRTAC-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası idarəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sərhəd Xidməti, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Şəxəsinin "AzStateNet" Data, İnternet və "Voice" şəbəkələrinə qoşulması təmin olunub.

Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan partlamamış hərbi sursatların sayı açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirişlər ki, yanvarın 30-dan fevralın 4-dək Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı 7 tank oleyhinə minə və 168 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 362 hektar ərazi minə və partlamamış hərbi sursatdan təmizlənib.



Avropa İlham Əliyevə güvənir

Xəbər verdiyi kimi, fevralın 3-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində 1-ci iclasları keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Məşvərət Şurası çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsinə çevrilib.

Bu bir daha sübut edir ki, Azərbaycan Avropa dövlətlərinin suverenliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təminatçısı kimi mövqelərini möhkəmləndirməyə davam edir.

Dövlət başçısı qeyd edib ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaulunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır: "Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik". Prezident vurğulayıb ki, dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb və bu həqiqətdən milli təhlükəsizlik məsələsinə çevrilib.



Avropa üçün enerji tərəfdaşının etibarlılığı hər şeydən əhəmiyyətlidir

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi Azərbaycanın artan nüfuzu və müasir beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinin göstəricisidir: "Avropa üçün alternativ enerji təchizatı tapmaq mümkündürsə deyil, xüsusən Yaxın Şərqi və Orta Asiyada ciddi mənbələr "qoca qitə"nin tələblərini tam ödəyir. Lakin Avropa üçün yaxın enerji resursunun özündən daha əhəmiyyətli tərəfdaşın etibarlılığı və təchizatı regionda sabitliyin dayanıqlı olmasıdır. İyirmi ilə yaxın Prezident İlham Əliyevlə birbaşa təmaslar Azərbaycan liderini Avropada sözü və imzası bir şəxsiyyət kimi tanıdıb. Eyni zamanda həttə müharibə şəraiti belə Azərbaycanın neft-qaz təchizatçısı kimi heç bir öhdəliyinə maneə yarada bilməyib. İlham Əliyevin nail olduğu daxili sabitlik möhkəmdir və Azərbaycanın öhdəliklərinin icrası ilə bağlı heç bir problem yoxdur. Ən vacibi isə Azərbaycan müstəqil iradə sahibidir, yəni sərəvtörləri üzərində 2-3-cü tərəflər yox, konstitusion formada təsbit olunduğu kimi Azərbaycan Respublikası özü qərar sahibidir".

Deputatın sözlərinə görə, Avropa İttifaqı Rusiya ilə dorinləşən qütbləşmə və artan gərginlik fonunda enerji təhlükəsizliyi böhranı yaşayır. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət nəticəsində ölkəmizin formalaşan etibarlı tərəfdaş imicini, zəngin ehtiyatları və yaradılan şəxələndirilmiş enerji infrastrukturunu Azərbaycanın Avropa üçün ən optimal ümid yerinə çevirir. Mövcud əməkdaşlıq formatı isə ölkəmizi Avropa İttifaqının və birliyə daxil olan ayrı-ayrı dövlətlərin enerji təhlükəsizliyi, bunlarla da milli təhlükəsizliyə söz sahibinə və ciddi təsir imkanlarına malik qütbləşməyə çevirir. Azərbaycanın imici Avropanın enerji təhlükəsizliyində rolunun artması ilə bağlı ititifaq ölkələrində hər hansı narahatlıq yaranmasının qarşısını alır. Balkanlar və Mərkəzi Avropa ölkələri Prezident İlham Əliyevə güvəndiklərini açıq formada ifadə edərək bu formatın dorinləşdirilməsində maraqlı olduqlarını bildirirlər.

"Azərbaycan milli maraqlarına uyğun şəkildə bütün dünya dövlətləri ilə sülh şəraitində əməkdaşlıq edir. Bu mənada dövlətimizin başçısının Avropada son təmasları, xüsusən Bolqarıstan, Rumıniya və Macarıstana səfərlərinin, Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının, "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"nin imzalanmasının davamı kimi "Cənub qaz dəhlizi" və "Yaşıl Enerji" Məşvərət Şuralarının Bakıdakı iclaslarının keçirilməsi proseslərinin Azərbaycanın iradəsi və arzusu daxilində inkişaf etdiyini göstərir. Bir sözlə, Azərbaycan bir daha Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini getdikcə möh-

kəmləndirir. Yalnız bu fakt Heydər Əliyevin siyasi kursunun bütövlükdə region üçün alternativsiz olduğunu göstərir", - deyir B.Məhərrəmov bildirir.

Ölkəmiz yeni əməkdaşlıqlara hazırdır

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır: "Bu reallıq Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və "Ya-

şıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında bir daha təsdiqini tapıb. İclaslarda Avropa ölkələrinin yüksək səviyyəli nümayəndələrinin iştirakı bir daha onu deməyə əsas verir ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünyanın enerji təhlükəsizliyində xüsusi rola sahibdir. Azərbaycan karbohidrogen resurslarını şəxələndirilməyə köməklər vasitəsilə ixrac edir, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb. Azərbaycanın enerji siyasəti həm də Şərqli Qərbi, Şimali Cənubi birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnməlidir".

Deputat qeyd edib ki, Azərbaycan "Cənub qaz dəhlizi" vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının digər ölkələrinə qaz ixrac edir: "Bununla yanaşı, digər Şərqi Avropa ölkələrinə də gün Azərbaycanın "mavi yanacaq" almaq niyyətlərini irəli sürürlər. Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının iştiraklarına nəzər yetirdikdə yaxın gələcəkdə bu coğrafiyanın daha da genişlənməsinə əminlik formalaşır. Şərqi Avropa ölkələrinin Azərbaycanın "mavi yanacaq" və "yaşıl enerji" ixcal etmək imkanlarının geniş olması da vacib məqamdır".

S.Fətəliyeva bildirib ki, dünyada gedən siyasi-iqtisadi proseslər yeni çağırışları aktuallaşdırır: "Bu çağırışların əsasında isə əməkdaşlıq və "yeni enerji" layihələri dayanır. Statistik rəqəmlərə nəzər yetirsək görürük ki, Azərbaycanın beynəlxalq bazara, əsasən də Avropa bazarına qaz ixracında böyük irəliləyişlərə nail olub. Prezident İlham Əliyev də çıxışında bildirib ki, bizim təbii qaz ixracımızı artır. Biz növbəti hesabatı, o cümlədən ixracı da artıracaq və onun coğrafiyasını genişləndirəcəyik. Yeni iştirakçıların tədbirə qatılması isə yeni bazarlarda Azərbaycan qazına və "yaşıl enerji"yə ehtiyac olduğunu göstərir. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Dövlətimizin başçısının da vurğuladığı kimi, ölkəmiz yeni əməkdaşlıqlara hazırdır".

Deputat, həmçinin deyib ki, tədbirdə Rumıniya Prezidenti Klaus Yohannisin dediyi kimi, Azərbaycanın təbii qazının ixracatını şəxələndirir və Avropanın enerji təhlükəsizliyinin güclənməsinə töhfə verir: "Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson isə Avropa İttifaqı və Azərbaycanın çox yaxşı əməkdaşlıq etdiklərini vurğulayıb. Bu kimi amillər Azərbaycanın iqtisadi baxımdan qazan-cımlı artırmaqla yanaşı, ölkəmizə siyasi dividentlər də gətirir. Ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi mövqelərini daha da gücləndirir. Həmçinin Azərbaycanın beynəlxalq müstəqil nüfuzu əhəmiyyətli dərəcədə artır".

Nəzir QARDAŞXANOVA,
"Azərbaycan"

Azərbaycan rəsmi Tehrandan törətdiyi terrora görə cavab gözləyir

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş terror hücumunun təfərrüatlarına dair məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyinin Azərbaycanın İrandakı səfirliyinə edilmiş terror hücumunun təfərrüatlarına dair keçirilən brifinqdə XİN-in Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib: "Məlum olduğu kimi, cari il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş Vasif Tağıyev və MəhİR İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.

Səfirliyin müşahidə kameraları vasitəsilə terror hücumunun gedişatı anbaan lentə alınıb.

Belə ki, ilk öncə terrorçu hücum aktını törətməmişdən əvvəl 2023-cü il yanvarın 27-si saat 08:05 və 08:24-də cinayət törətmək üçün uyğun məqsət seçmək məqsədilə avtomobili ilə 2 dəfə səfirliyin qarşısından keçib.

Saat 08:32-də səfirliyin əməkdaşları diplomatik nümayəndəliyin inzibati binasının əsas giriş qapısından içəri daxil olduqdan dərhal sonra terrorçu nəqliyyat vasitəsini sürətlə idarə edərək qəsədən səfirliyin qarşısında park edilmiş nümayəndəliyin xidməti avtomobilinə çırpıb. Bunun nəticəsində yaranmış səsə reaksiya verən səfirlik əməkdaşının nümayəndəliyinin qapısını açmasından istifadə edən terrorçu avtomobilindən avtomat silahını götürüb giriş qapısından postda xidməti növbədə olan İran polislinin əməkdaşına oli ilə işarə verərək atəş açmağa dərhal səfirliyin binasına daxil olub.

Saat 08:34-də terrorçunun səfirliyə daxil olmasından 2 dəqiqə sonra İran polislinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlsə də, giriş qapısının yaxınlığındakı postda dayanmış polis əməkdaşları ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşdı.

Terrorçu 4 dəqiqə ərzində - yəni saat 08:36-dək səfirliyin inzibati binasının içərisində əməkdaşlarımızı hədəfə almaqla çoxsaylı atəş açdı, nəticədə səfirliyin əməkdaşları Orxan Əsgərov aldığı güllə yarısından hadisə yerində həlak olub, digər əməkdaş MəhİR İmanov sağ qol və sol ayaq nahiyəsindən ağır yaralandı. Səfirliyin başqa bir əməkdaşı Vasif Tağıyev isə terrorçunu zərərçildirdik məqsədilə onun üzünə hücum çəkərək terrorçu ilə əlbəyaxa olub. Səfirliyin əməkdaşları terrorçu-



Azərbaycanın İrandakı səfirliyinə hücumun təfərrüatları açıqlanıb

nu zərərçildirdik terroru törədən şəxs avtomatdan atəş açaraq əməkdaşımızı çiyindən yaralaydı. Buna baxmayaraq, o, terrorçu ilə mübarizəni davam etdirib və terrorçunun öldürülməsi üçün avtomatın darağını çıxarmağa müvəffəq olub. Bu zaman terrorçu gödəkçəsində saxladığı tapançanı çıxararaq atəş açmaqla V.Tağıyevi bu dəfə çənəsindən yaralayıb (sonradan səfirliyin ərazisinə keçirilmiş baxış zamanı terrorçunun üzərində maddəni taparaq V.Tağıyev cinayət-karı sınıqdıraraq səfirliyin binasından çıxara bilib.

Terrorçunun səfirliyə zor gücü ilə daxil olmasına, binanın daxilindəki fasiləsiz atəş səsələrinin gəlməsinə və V.Tağıyevin terrorçunu zərərçildirdik üçün köməyə çağırmasına baxmayaraq, giriş qapısından postda dayanmış İran polislinin əməkdaşları hadisəyə nəinki müdaxilə etməyib, hətta postunu tərk edərək ərazidən uzaqlaşdı.

Qeyd edilib ki, səfirliyin binasından çıxarılmış terrorçu isə gödəkçəsinin cibindən ehtiyat darağı götürərək avtomatına taxıb, 2 dəfə kiməsə əl işarəsi göstərib, daha sonra səfirliyin giriş qapısına, habelə hədə-qorxu gələrkən və təhqiramiz ifadələr işlədərək səfirliyin binasından diplomatların ailə üzvlərini yaşadığı mənzillərin pəncərələrinə davamlı atəş açdı. Terrorçu bu müddət ərzində özü ilə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsinə yandırmaq məqsədilə avtomobilin təkərlərini 2 dəfə alışıdır.

Giriş qapısının möhkəm və onun avtomat silahın atəşi ilə açılmasının çətin olduğunu görən terrorçu avtomobilinin yük yerindən götürüldüyü ağır zərbə aləti ilə qapını qırmağa çalışıb, diplomatları və onları ailə üzvlərini qətlə yetirmək üçün ikinci dəfə səfirliyə daxil olub.

Atəş açma-çətinlikdən sonra V.Tağıyev yanğınsöndürən balon atmaqla onu başından zədələyib (bu an müşahidə kameralarının nəzarətindən kənar qalıb) və nəticədə terrorçu binanı tərk etməyə məcbur olub.

Küçəyə çıxdıqdan sonra terrorçu ərazidə dayanmış hansısa şəxslərə növbəti dəfə oli ilə işarə etməklə avtomatını yerə qoyub, bununla belə polis ona yaxınlaşmayıb. Növbəti dəfə polis hadisəyə müdaxilə etməməsindən istifadə edən terrorçu özü ilə gətirdiyi "Molotov kokteyli" tipli yandırıcı maddəni avtomobilindən götürərək səfirliyimizin qarşısında dayanan və nümayəndəliyimizə məxsus nəqliyyat vasitəsinə yandırmaq məqsədilə avtomobilin təkərlərini 2 dəfə alışıdır.

Vurulanıb ki, eyni zamanda polis terrorçunu həbs etməyə tələsməyib, onunla danışımağa başlayıb, cinayət-karı kimi rəftar etməyib və seyrki mövqə tutub. Bundan istifadə edən terrorçu isə bir müddət ərazidə dolaraq səfirliyin müdaxiləsinə qədər "Molotov kokteyli", ağır zərbə aləti və sair vasitələrdən istifadə edərək, İran polislinin terror aktına müdaxilə etməməsi hadisəsinin əvvəlcədən planlaşdırıldığı ehtimalı etməyə əsas verir, - deyə məlumatda qeyd olunub.

sındırdığı ağır zərbə alətini polislin gözü qarşısında yerə götürüb avtomobilinin içərisinə qoyub.

Daha sonra terrorçu səfirliyin pəncərəsindən onun həbs olunmasını tələb edən V.Tağıyevi aşağıya düşməyə təkid edib və V.Tağıyev aşağı düşdükdə onu yenidən təhdid edərək üzünə hücum etmək istəyib.

Yalnız bütün bunlardan sonra polis terrorçunun qollarını qandallayıb onu avtomobilə öyləşdirərək ərazidən uzaqlaşdı. Bu zaman üzündə maska olan nəməlum şəxsin terrorçunun avtomobilindən nəməlum əşyalar götürməsi və ərazidən uzaqlaşması da diqqət çəkir.

Bildirmək istərdik ki, son günlər bəzi sosial şəbəkə və media resurslarında baş vermiş terror hadisəsinin xronologiyası ilə bağlı qeyri-əqiqət rəylərə yer verilib. Buna əsas səbəb, videogörüntülərdəki xronometraj səhv istinaqlar olub. Bununla əlaqədar bildiririk ki, səfirliyin küçəyə baxan kameraları real vaxtdan 24 dəqiqə erkən vaxtı göstərir. Bu fərq bəzi texniki amillərlə bağlıdır.

"Terrorçunun hadisəni törətmək üçün məhz İranda istihbarət günü olan cümə gününü seçməsi (terror aktına mane ola biləcək halları minimuma endirmək üçün), özü ilə hadisə yerinə avtomat silah və güllələr dolu ehtiyat daraq, "Colt" tipli tapança, "Molotov kokteyli", ağır zərbə aləti və sair vasitələrdən istifadə edərək, İran polislinin terror aktına müdaxilə etməməsi hadisəsinin əvvəlcədən planlaşdırıldığı ehtimalı etməyə əsas verir, - deyə məlumatda qeyd olunub.

İranda Azərbaycanla bağlı siyasəti birmənalı olaraq qərəzli siyasətdir. Molla rejimi ölkəmizin müstəqilliyini həzm edə bilmir. Azərbaycanın iqtisadi inkişafı İran üçün arzulanmazdır. Dövlətimizin artan hərbi güdrətini, siyasi nüfuzunu İran özü üçün başlıca təhlükə hesab edir. Ermənistanın 30 il işğal altında saxladığı Qarabağın düşməndən azad edilməsi İrana dərd olub.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıqca, mövqeyi möhkəmləndikcə "islamçı"ların düşmənciliyi daha da şiddətlənir. İran "siyasiləri", "molla rejimi" Azərbaycanı özünün birməmrəli düşməni hesab edir. İranın Azərbaycana olan belə münasibəti dünyanın, bu günün söhbəti deyil. Özüni "İslamın hamisi" adlandıran, vaxtaşırı "sionist rejimini" təhdid edən "İsraili yer üzündən siləcəyik" kimi hədələrini on illərlə təkrarlayan İran rejimi Azərbaycanı qarşı da qərəzli mövqə tutub. İran "müştəhidləri", "ayotullahları" yaxşı dərk edirlər ki, indiyə kimi ölümlər, terror hesabına qorxudub, despotik rejimin gücü ilə, zor ilə təzyiqlə saxladığı soydaşlarımız bir gün ayağa qalxıb haqlarını, hüquqlarını tələb edəcəklər. İllərdir öz ana dilində məktəbi, qəzeti, jurnalı olmayan, adı insan haqlarından məhrum xalq öz haqlarını istəyəcək. Molla rejimi heç vaxt unuda bilmir ki, 1989-cu ilə əlində fərsət düşən xalq ilk növbədə sərhəd dirəklərini yandırdı. Rejim belə hesab edir ki, o taylı, bu taylı azərbaycanlılar bir gün qalxıb sərhədləri bir də açsalar, bu, müvəqqəti olmayacaq, əbədi olacaq.

Elə bu səbəbdən də Ermənistanla Azərbaycanın müharibə-münaqişə şəraitində yaşaması İrana sərf edirdi. İran hər vasitə ilə Ermənistanı müharibəyə təhrik edib, onu gücləndirməyə çalışır. Müttəfiqinə köşfiyyət materialları ötürür. Əgər İran əvvəllər bunu gizli şəkildə edirdisə, sonra da açıq şəkildə etməkdən çəkinmədi. Ermənistanla "müttəfiqlik", "qardaşlıq", "birgə təhlükəsizlik tədbirləri" haqqında müqavilələr imzaladı. Ermənistanla hərbi sursat verib əsgəri yardım göstərdi. İndi də İranın ali dini lideri Xameyneyi birbaşa təbə olan SEPAH-ın generalı "Azərbaycana qarşı daha ciddi tədbirlər görüb, təhrikə, təhribəyə qədər" mesajını verir.

Fars rejiminin 44 günlük Vətən müharibəsi zamanı Ermənistanla göndərdiyi "humanitar" yardımın qarşısını çünüb soydaşlarımız tərəfindən qətiyyətlə alındı. Çünbülə soydaşlarımız sərhəd boyu əllərində Azərbaycan bayrağı tutaraq ordumuzun uğurlarına sevinib, əsgərlərimizlə həmrəyliklərini nümayiş etdirdilər. Həmin günlər dünyanın harasında yaşamasından asılı olmayaraq bir Azərbaycan xalqı var idi. Bütün azərbaycanlıları bir Ali Baş Komandanı var idi. Qarabağ uğrunda haqq savaşında bütün soydaşlarımız qələbəmiz üçün birləşib vahid

Terrorçuluq İranın dövlət siyasətidir



xalq olduğunu ortaya qoydu. Təbii ki, xalqımızın birliyi Ermənistanla bərabər ilk növbədə İranı qorxutmaya bilməzdi. Ölkəmizdə casus şəbəkəsinə malik olan molla rejimi, ordumuz qələbə çalmasın deyər hər cür rəzilik edirdi. Düşmən üzərində qazandıığımız qətiyyətli qələbədən sonra İran sərhədlərimizə 50 minlik bir qoşunla gəldi... İranda haqqını, hüququnu tələb edən soydaşlarımıza daha əminsiz divan tutuldu. İran mediası, televiziya kanalları dövlətimizə qarşı ideoloji terrora start verib "səlib yürüşünə" başladılar. SEPAH-ın yüksək rütbəli zabitləri ölkəmizi hədəfləməkdən belə çəkinmədilər.

Yanvarın 27-də Azərbaycanın İranda ki səfirliyində SEPAH yetkilisi Yasin Hüseynzadənin törətdiyi terror İranın apardığı dövlət siyasətinin nəticəsidir. Terror ölkəmizə qarşı siyasi təzyiqlər kimi düşünlüb və həyata keçirilib. Terrorçunun artıq SEPAH-la bağlılığını gizlətmək mümkün deyil. Yasin Hüseynzadənin SEPAH-ın İraqda öldürülən generalı, Qasım Süleymani ilə yaxın münasibətləri olduğu, vaxtilə onunla birgə çalışması haqqında mətbuatda kifayət qədər materiallara və fotosəkillərə rast gəlmək mümkündür. Terror hadisəsinin ilk saatlarında İran rəsmilərinin hadisənin mövqəsinə bəzi verdiyini deyib məsuliyyətdən yayınma cəhdləri də terrorçunun yüksək səviyyədə himayə olunduğundan xəbər verir.

Qərəzli siyasət molla rejiminin qəbrini qazır

İran illərdir ərəb dünyasının diqqətini çəkmək üçün İsrail faktorundan istifadə edib ucuz təbliğatla məşğul olur. İsraili uzaq vuran raketlərlə "məhv" edəcəyi ilə hədələyən molla rejimi İsraildən hər dəfə tutarlı cavab aldıqdan sonra bir müddət səsini batır. Səfirliyimizdə törədilən terror hadisəsinə Azərbaycan-İsrail münasibətlərinin daha da yaxşılaşması, Azərbaycanın İsraildə səfirlik açmasına İranın münasibəti, verdiyi cavab kimi qiymətləndirərkən, yanılmaq. Terror hadisəsinin cəmi bir neçə gün əvvəl İran uşaq xorunun Xudafərin körpüsü yaxınlığında, guya İsrailün ünvanlanması təhdid dolu "məhni" oxumaları da ölkəmizə xəbərdarlıq mesajı idi. Hədəf İsrail yox, İsrail

railin dostu Azərbaycan idi. Yeri gəlmişkən, srağagün bir İran "ruhanisi"nin Xudafərinin yaxınlığında, qaya parçasının üstündə oturaq Quranın "Fəth" surəsini oxuması görüntüləri yayılmışdı. Gözləyək görək molla rejimi bununla nə demək istəyir?

İranda Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qərəzli münasibəti pik həddinə çatmaqdadır. Zələlədən zərərçəkmişlərə qarşı qeyri-insani münasibət, soydaşlarımıza biganə münasibət, nümayişkarane surətdə yardım edilməməsi də İranın islami dəyərlərə necə əməl etməsinin əyani sübutudur. Bu, azmış kimi, Azərbaycan poeziyasının ana dilində ilk şah əsəri yaranan, böyük Azərbaycan şairi İzzəddin Həsənoğlunun Xorasana şərəfində yerləşən məzarı da dağıdılıb. Amma məşhur bir el məsəlində deyildiyi kimi, "sirkə nə qədər tünd olsa, öz qabını çatladır". İran azərbaycanlılara qarşı apardığı qərəzli, məkri, sətir siyasəti ilə öz qəbrini qazır.

Molla rejimi anlamalıdır ki, bu gün İranı bürümüş etiraz dalğasını yalnız bu ölkədə yaşayan azərbaycanlılar başlatmayıb. Bu rejimin öleyhinə başlanan ümumxalq hərəkatıdır. Əgər mollarla hesab edilsə ki, etiraz edən azərbaycanlıları, Tehran rejiminin ögey övladlarını sətir çəzəndirilməklə bütün İran əhalisini qorxutmağa, rejimin ömrünü uzatmağa nail ola biləcəklər, olduqca səhv edirlər. Unutmasınlar ki, zülmə abad olan bir gün gələr bərdad olar. Selin qarşısını qum ilə almaq olmaz. XXI əsrdə insanları dini qadağalarla qorxudub, kölə vəziyyətində saxlamaq, dindən siyasi məqsədlər üçün istifadə etmək islami dəyərlərə xeyanət etməkdir. Deyərsən, İran molları üçün fərq yoxdur. Qonşuluq münasibətlərinə, islami dəyərlərə, insanlıq qanunlarına xeyanət etməyə vərdis etmiş İran rejimi üçün yalnız bir "müqəddəs" amil var: hakimiyyətini qoruyub saxlamaq. İslamın "hamisi", "dinin keşikçisi" İranın daxilində etirazlar artıqca daha çox dindaşlarının cəlladı rolunda çıxış edir. Fikrimizcə, hər kəsi öz adı ilə çağırmağın vaxtıdır.

Elşən QƏNİYEV,
"Azərbaycan"

İran tarixi irsimizə də düşmən kəsilib

Azərbaycan şairi İzzəddin Həsənoğlunun Xorasandakı məzarının dağıdılması molla rejiminin növbəti riyakarlığıdır

Azərbaycana qarşı daim qeyri-səmimi münasibət göstərən İran Vətən müharibəsindəki qələbəmizdən sonra ölkəmizlə açıq düşmənciliyə başlayıb. Sərhədə hərbi təlimlər keçirməsi, güc nümayişi, aparılan anti-Azərbaycan kampaniyası, həmçinin terrorçu Ermənistanı müdafiə etməsi İranın yürütdüyü riyakar siyasətini bariz göstəriciləridir.

İran otuz il ərzində terroru dəstəkləyən ölkə olaraq Ermənistanla kömək olub. Vətən müharibəsi dövründə İranın ərazisində ermənilərə yardım məqsədilə silah-sursatın daşınması da bunu bir daha sübut edib.

Özünü islam respublikası elan edən İran Qarabağ və Şərqi Zəngəzürda müsəlman irsinə qarşı edilən təhqirlərə nəinki göz yummuş, hətta təhqir edənlərin müdafiəsinə çıxaraq riyakarlıq göstərmişdir.

Terrorçu ölkənin daxili siyasətində əhalidə xof yaratmaq, onları qorxu içində saxlamaq üçün qeyri-insani üsullardan istifadə olunur, hüquqları, haqları tapdalanmış, nahiyyəli şəxslər edam edilir. Yürütdüyü siyasətin nəticəsidir ki, xalq artıq molla rejimindən tənqə gəlib.

Sentyabr ayında başlanan aksiyalar əhalinin hökumət öleyhinə etirazlarına çevrilib. Etirazçılar molla rejiminin devrilməsini, insanların günahsız yerə öldürülməsini dəyərli hesab edib, qadınların məcburi hicab taxmasının ləğv edilməsini istəyirlər.

İran hətta öz ərazisindəki beynəlxalq konvensiyaya üzv öhdəliklərindən yayınaraq öz ölkəsindəki diplomatik nümayəndəlikləri belə terrora məruz qoyub. Yanvarın 27-də Azərbaycanın İranda ki səfirliyinə

silahlı hücum aktı bunu sübut edir. İranın xüsusi xidmət orqanlarının sifarişli ilə həyata keçirilən terror hadisəsi fars molla rejiminin Azərbaycana qarşı yürütdüyü siyasətin bariz göstəricisidir. Xatırladaq ki, bir müddət əvvəl Londondakı səfirliyimizə hücumun arxasında da molla rejimi dururdu. Araşdırmalar nəticəsində həmin hücumu törədən qruplaşmanın İran fanatları olan qruplaşma ilə yaxın münasibətlərə malik olduğu müəyyən olmuşdü.

Terror aktından 10 gündən çox keçməsinə baxmayaraq, İranda hələ də bu hadisə ilə bağlı hər hansı məlumat verilməyib, əksinə, rəsmi Tehran anti-Azərbaycan siyasətini davam etdirir. Məlum olduğu kimi, yanvarın sonlarında İranda güclü zələlər baş verib. Daha çox dağıntılardan baş verdiyi Xoyda yaşayan soydaşlarımıza qarşı da İran eyni siyasəti yürüdü. Saxtaltı, soyuq havada çöldə qalan, qida, çadır çatışmazlığı ilə üzlaşan azərbaycanlılara heç bir kömək edilmir.

İran Azərbaycanın soydaşlarımıza humanitar yardım göndərməsinə də imkan vermir. Bu, bir daha cənub qonşumuzun Azərbaycana qarşı düşmənciliyini açıq-aydın göstərir. İran, həmçinin Azərbaycan mədəniyyətinin, xalqımızın tarixi irsinin silinməsi üçün də məkri əməllərə əl atır. Belə faktlardan biri XIII əsrdə yaşamış Azərbaycan şairi İzzəddin Həsənoğlunun məzarının dağıdılmasıdır. Belə ki, KİV-də İzzəddin Həsənoğlunun qəbrinin dağıdılması vəziyyətində şəkli payla-

şılıb. Qeyd edək ki, Xorasana şərəfində yerləşən məzar ötən il bərpa olunmuşdu. Bu, bir daha İranın anti-Azərbaycan təbliğatının, irsimizə qarşı düşmənciliyinin nümunəsidir. Azərbaycan İranda münasibətlərində daim səmimi olub. Bakı heç vaxt İrana qarşı yaradılan beynəlxalq koalisiyaya qoşulmayıb. Bununla belə İran ölkəmizə qarşı münasibətdə riyakar siyasət yürüdü, düşməncilik edib. Səfirliyimizdə baş verən terror aktından sonra Xoyda zələlədən əziyyət çəkən soydaşlarımıza yardıma imkan verilməməsi və İzzəddin Həsənoğlunun məzarına qarşı edilən düşmənciliyinin göstəriciləridir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

İŞİMİZ, GÜZƏRANIMIZ

Azərbaycandan Rumıniyaya qaz nəqlinə dair saziş imzalanıb

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın "Romgaz S.A." arasında 2023-2024-cü illər ərzində Azərbaycan Rumıniyaya bir milyard kubmetrə qədər qaz nəqlinə dair saziş imzalanıb.

Saziş 2022-ci il oktyabrın 19-da və dekabrın 16-da SOCAR və "Romgaz S.A." arasında imzalanan sənədlərin davamı hesab olunur. İki ölkə arasında enerji sahəsində əlaqələrin hüquqi bazasının formalaşmasını təmin edən sənədlər Azərbaycan qazının ixrac coğrafiyasını genişləndirməklə yanaşı, ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyinə və "yaşıl enerji" strategiyasına mühüm töhfə verəcək.

SOCAR və "ACWA Power" bərpaolunan enerji sahəsində əməkdaşlığı davam etdirirlər

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında ölkəmizdə dənizdə və quruda külək, günəş fotovoltaik və yaşıl hidrogen kimi bərpaolunan enerji, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair əməkdaşlıq haqqında saziş imzalanıb.

Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, həmçinin istixana qazı emissiyalarının 2050-ci ilə qədər 40 faizə azaldılması hədəflənir. Sözügedən saziş Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə töhfə verməklə yanaşı, bu əməkdaşlıq çərçivəsində icra ediləcək potensial layihələr Azərbaycan istixana qazı emissiyalarının azaldılmasına, bərpaolunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafına imkan yaradacaq.

Xatırladaq ki, bərpaolunan enerji sahəsində Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu şirkəti olan "ACWA Power" hazırda Azərbaycanda 240 MVt gücündə külək-elektrik stansiyası layihəsini icra edir. Stansiyanın hər il bir milyard kilovat-saat elektrik enerjisi istehsal etməklə, təqribən 220 milyon kub metr qazın qənaət edilməsinə və atmosfərə atılan tullantıların ildə 400 min tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulur.

Neft bahalaşdı

AZƏRTAC xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,78 dollar artaraq 80,72 dollar olub.

Nyu Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,6 dollar bahalaşaraq 73,99 dollar təşkil edib.

Ölkəmizə xarici investorların marağı azalmır

Bu, həm də Azərbaycana olan etibarın göstəricisidir



Azərbaycan xeyli zamandır dünyada ölverişli investisiya mühiti olan ölkə kimi tanınır. O üzdən artıq neçə ildir ölkəmizə xarici kapital qoyuluşu yüksək səviyyədədir. Azərbaycan kimi kiçik bir ölkəyə 2004-2021-ci illərdə 142 milyard dollar xarici investisiyanın yatırılması da bunu təsdiqləyir.

Proses indi də davam edir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrinin əsas kapitala 18 milyard 272,3 milyon manat və ya 2021-ci ilə müqayisədə 5,5 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8 faiz azalsa da, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 13,6 faiz artmışdır. Yatırılan ümumi sərmayənin 58,1 faizi məhsul istehsalı və 36,9 faizi xidmət sahələrinin payına düşmüşdür.

İl ərzində iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına yatırılan ümumi sərmayənin 50,7 faizi dövlət, 49,3 faizi qeyri-dövlət sektorlarında çalışan investorlar tərəfindən qoyulmuş, həmin vəsaitin 73,7 faizindən tikinti-quraşdırma işlərində istifadə edilmişdir.

Ötən il iqtisadiyyatın və sosial sahələrin inkişafına yönəldilən sərmayənin 80,6 faizini daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitdə müəssisə və təşkilatların payı 9 milyard 2 milyon, büdcə vəsaitləri 6 milyard 660,5 milyon, əhalinin şəxsi vəsaitləri 1 milyard 221,9 milyon, bank kreditləri 472,1 milyon, sair vəsaitlər 915,8 milyon manat olmuşdur. Hesabat dövründə yatırılan kapitaldan ən çox sənaye, nəqliyyat və anbar təsərrüfatı, dövlət idarəedilməsi və müdafiə, sosial təminat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istifadə edilmişdir.

Keçən il neft-qaz sektoruna 5 milyard 400,4 milyon manat həcmində vəsait yönəldilmişdir. Qeyri-neft-qaz sektorunun inkişafına sərf edilmiş sərmayə isə 12 milyard 871,9 milyon manat olmuşdur. Bu vəsaitin 1 milyard 530 milyon manatından qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilmişdir.

Dünyadakı qeyri-sabit iqtisadi və siyasi vəziyyətə baxmayaraq, ötən il Azərbaycan xarici sərmayə qoyuluşu davam edib. Bu, ölkəmizə yabançı investorların güvənməyinin göstəricisidir. Halbuki hazırda dünyada baş verən gərginlik fonunda kapital qoyuluşu kəskin şəkildə azalıb. Dünya Bankı və Beynəlxalq Valyuta

Fondu xəbərdarlıq edib ki, belə gədersə, global iqtisadi inkişafda müəyyən geriləmələr müşahidə oluna bilər.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən il xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3 milyard 553,4 milyon manat vəsait yönəldilmişdir. İl ərzində xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 343,8 milyon manatı, yəni 94,1 faizi Birləşmiş Krallıq, İsveçrə, Yaponiya, ABŞ, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olmuşdur.

Bütün bu vəsaitlərin hesabına Bakıda və regionlarda müxtəlif tipli onlarla obyekt tikilib istifadəyə verilmişdir. Zeytun yağı və süfrəlik zeytun məhsulları emalı zavodu, Bakı Metropoliteninin "Xocəsən" stansiyası, "Kalbəcər-1" Su-Elektrik Stansiyası, Arximed turbinli tipli Su-Elektrik Stansiyası, "Qobu" yarımstansiyası, həmçinin "Qobu" elektrik stansiyası, Bakıda 110/35/10 kilovoltluq elektrik yarımstansiyası, Gəncədə regional "ASAN xidmət" mərkəzi, lokomotiv deposu, 5 saylı DOST mərkəzi və s. mühüm obyektlər də 2022-ci ilin yadigarlarıdır.

Rüstəm KAMAL,
"Azərbaycan"

TPAO-nun ən iri layihələrimizdəki fəaliyyəti vurğulandı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "Türkiyə Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkətinin prezidenti Melih Han Bilginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında möhkəm dostluq və qarşılıqlı münasibətlərdən, yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilmiş, bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyi diqqətə çatdırılıb.

Ölkəmizdə ilk xarici sərmayədarlardan biri olan TPAO şirkətinin ötən illər ərzində SOCAR-la "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru Kəməri kimi strateji önəmli layihələrdə uğurlu tərəfdaşlıq etdiyi vurğulanıb, birgə icra edilən layihələrin hər iki ölkənin davamlı iqtisadi tərəqqisinə, regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyi bildirilib.

Görüş çərçivəsində SOCAR-ın Türkiyədəki fəaliyyəti, "Cənub qaz dəhlizi" layihəsi, habelə qarşılıqlı maraqlı digər müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonda SOCAR ilə TPAO arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.

DMA beynəlxalq sertifikatı layihə görüldü

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinə (DMA) ISO Təşkilatının (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ISO 37001:2016 "Antikorrupsiya idarəetmə sistemi" beynəlxalq standartı üzrə sertifikat təqdim edilib.

Sertifikat agentlikdə antikorrupsiya siyasəti və korruptsiyaya qarşı mübarizə idarəetmə sistemində istifadə edilən təminatın təsdiqi üçün təqdim edilmişdir. "ISO 37001" özü də dünyada formalaşmış ən yaxşı praktikaları ehtiva edir və idarəetmədə şəffaflığın artırılmasına zəmin formalaşdırır.

Sertifikatın təqdim edilməsi tədbirində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasov Agentliyin əsas dəyərlərindən birinin şəffaflığın təminatı olduğunu, ISO standartlarının tətbiqinin agentliyin bu istiqamətdə işini daha da yaxşılaşdırmağa, xidmət keyfiyyətini yüksəltməyə imkan verdiyini vurğulayıb. O, məşğulluq sahəsində aparılan islahatlar, rəqəmsal məşğulluğun formalaşdırılması istiqamətində əldə olunan uğurlar, gələcək hədəflər barədə məlumat verib.

"Caucasus Consulting Group of Companies" MMC-nin nümayəndələri son illər DMA-da həyata keçirilən islahatları yüksək qiymətləndirib. Bildiriblər ki, sertifikatı işləri çərçivəsində İsveçrənin "Swiss Approval" beynəlxalq şirkəti tərəfindən ilkin audit keçirilib.

Xatırladaq ki, bundan əvvəl DMA-nın Bakı Peşə Hazırlığı Mərkəzinə də ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (Ətraf mühitin idarə olunması və qorunması sistemi), ISO 45001 (Əməyin təhlükəsizliyi sistemi) standartları üzrə beynəlxalq ISO sertifikatları təqdim edilmişdir. Mərkəz ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsidir.

Dемоqrafiya

Koronavirus pandemiyasından əvvəl Dövlət Statistika Komitəsi hər ay digər demoqrafik göstəricilərlə yanaşı, ölkədə miqrasiyanın vəziyyətini əks etdirən fakt və rəqəmləri də diqqətə çatdırırdı. Son illərin miqrasiya saldosu ürək açır, yəni aydan-aya müsbət olaraq qalır. COVID-19, necə deyirlər, bəndirəni bağladı. İnsanlar növbəti ölkədən digərinə köçə, heç istirahətə, soyahətə də gedə bilmədilər. Hətta Azərbaycanın bir bölgəsindən digərinə getmək müşkülə çevrilmişdi.

Pandemiyanın geri çəkilməsi ilə yollar insanların üzünə yenidən açıldı. Yenə də haraya istəyirsən gedə bilərsən. Mivəqəti, hansısa iş dalınca da yollana bilərsən, xoş gələn yerləri gözübdolanmaq, həmçinin daimi yaşamaq üçün digər ölkəyə getmək imkanın da var. Elə buradaca vurğulayaq ki, bizdən köçüb gedənlər azdır. Azərbaycan daimi yaşayış yeri seçənlərin sayı isə onlardan az qala üçqat çoxdur. Yəni miqrasiya saldomuz yenə də müsbətdir.

Keçən ilin 9 ayında Azərbaycan daimi yaşamaq üçün gələnlərin sayı 2048 nəfər olub. Dövlət Statistika Komitəsi Daxili İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin məlumatlarına istinadən verdiyi bu xəbərdə bildirir ki, həmin müddətdə Azərbaycandan digər ölkələrdə yaşamaq üçün cəmi 707 nəfər köçüb. Müsbət saldo 1168 nəfər olub.

2012-ci ildə gələnlərin və gedənlərin sayı müvafiq olaraq 2200 və 300 nəfər təşkil edirdi. Belə ki, bu sahədəki vəziyyət artıq düzəlmişdi. Ölkədən insan axını çoxdan

səngimişdi, əksinə, buraya köçənlərin sayı artmışdı. Bu, 10 il əvvələ aid rəqəmlərdir.

Bəs 30 il əvvəlkin rəqəmləri nə deyir? 1993-cü ildə ölkəni 28 min 500 nəfər bircəmiyyət tərk etmişdi. Azərbaycan köçüb gələnlərin sayı isə cəmi 16 min 200 nəfər idi. Bu rəqəmlərlə yanaşı, həmin dövrün olayları da yada düşür.

Kortəbi miqrasiya baş alıb gedirdi. Kənd əhalisinin azaldığı statistikasız da aydın görünürdü. Çünki neçə-neçə başıpaçaqlı bir parça çörək dalınca yad məmləkətlərə üz tutmuşdu. Çoxları ailələrini də götürüb özləri ilə aparmışdı.

Onları bəlkə də heç qınamalı deyildi. "Kəndli pambıq əksə də, əkməyə də, onu dolandıracaq" - deyərək ağlaşmıraz vəd verən yalançı "rəhbərlər" in "fəaliyyət" i nəticəsində bölgələrə sükut çökmüşdü. Şəhərlərdə isə müəssisələrin işi dayanmış, istehsalat sahələri dağıdılıb talan edilmiş, fəhlələr aylarla maaşsız qalmışdı. Belə bir hərəmçilikdən çıxış yolunu bir çoxları ölkədən baş götürüb getməkdə gördü. Odu ki, məcburiyyət qarşı-

Azərbaycana işləməyə və yaşamağa gələnlərin sayı artır

Ölkəmizin miqrasiya saldosu yenə müsbətdir

sında vətəni tərk edənlərin sayı ilə dövlətə deyil, aydan-aya artırdı.

Bütün bunlara Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişi son qoydu. Neft sənayesi dirçəldildi, "Əsrin müqaviləsi" imzalandı, sənaye müəssisələrinin əmək əhəngi özüne qaytarıldı.

Başqa bir əməli addım aqrar islahatların həyata keçirilməsi oldu. Nəticədə aqrar sahədə mövcud olan tənəzzül aradan qaldırıldı, yeni inkişaf yolu başlandı. 1994-cü ilin yanvarında Ulu Öndər ölkənin kənd təsərrüfatı problemlərinin həllinə həsr olunmuş müşavirədə böyan etdi: "Kənd təsərrüfatı sahəsində iqtisadi islahatlar yeganə yolumuzdur".

Beləliklə, Ümummilli Lider Heydər Əliyev MDB məkanında ilk dəfə olaraq aqrar islahatlara start verdi. Nəticədə kəndli öz torpağının - öz taleyinin sahibi oldu. Bunlar aqrar sahədə işlərin gətirdikləri sürətlənməsinə, kənd təsərrüfatı məhsulları istehsalının artmasına, sahibkarlığın inkişafına yol açdı.

Bu tədbirlər sonrakı illərdə davamlı sürətdə inkişaf etdirilərək geniş vüsət aldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafına yönəldilən dövlət proqramları, böyük layihələr həyata keçirildi. 2004-2008-ci, 2009-2013-cü, 2014-2018-ci və 2019-2023-cü illəri əhatə edən, regionların sosial-iqtisadi inkişafına yönəldilən 4 dövlət proqramının icrası sayəsində Azərbaycan başdan-baş yeni bir görkəm alaraq yaxşı mənada tanınmaz olub. İndi məqsədimiz Qarabağı və Şərqi Zəngəzuru da cənnətə çevirməkdir.

Həmin proqramların ən önəmli bəhərlərindən biri də kənd yerlərində yaşayan əhalinin öz yurd-yuvasında bərqərar olmasıdır. Kəndlinin iş, dolanışqı axtararaq el-obasından baş götürüb getdiyi, bölgələrdə həyat darvazalarından qfıl asıldığı vaxtlar artıq arxada qalıb.

Elektrik enerjisi qtlığının yavaşdığı, kəndlərin, bəzən hətta şəhərlərin işığı fasilələrlə aldığı şərt



keçmişin olaylarıdır. Bu gün Azərbaycanın özü elektrik enerjisi ixrac edir. Çoxsaylı elektrik stansiyaları tikilib, indi isə hətta bərpaolunan enerji istehsalı hədəfdədir.

XX əsrin sonlarında insanlar kəndlərdən uzaqlaşdırın səbəblərdən biri də istiliyin - qazın olmaması idi. İndi qaz xətləri ən ucaq

dağ kəndlərinə qədər uzanıb. Ölkədə qazlaşdırma 96 faizi ötürüb və bu istiqamətdə işlər davam edir.

İcməli su problemi də uğurla həll olunmaqdadır. Şəhər və rayonlarda, Bakıətrafı yaşayış məntəqələrində Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su layihələri icra edilib. Sütəmizləyici qurğular istifadəyə verilib, dəniz suyunu saflaşdırın avadanlıqlarla təchiz olunmuş sahələr fəaliyyət göstərir.

Yeni müəssisələrdə minlərlə iş yerinin açılması, sahibkarlığın inkişaf etdirilməsi, özünüməşğulluq proqramının həyata keçirilməsi şərhə ehtiyacı olmayan faktlardır. Çünki insanın iş yeri varsa, deməli, onun güzəranı yaxşıdır və o, öz evindən, el-obasından uzağa gədməyə deyil.

Əgər bir zamanlar Azərbaycan vətəndaşının başqa ölkələrə iş axtarışı ilə getməsi təəccüb doğurmurdu, bu gün xaricilərin gəlib Azərbaycan çalışmaq istəyi, iş qurmaq məqsədli adı bir hal kimi qəbul olunur.

Beləliklə, indi vəziyyət tamamilə dəyişib. Nəinki gedənlər geri döndü, hətta Azərbaycana daimi yaşamağa gələnlərin sayı ölkədən köçənlərin sayını dəfələrlə üstələyib. "Azərbaycanda yaşamaq və işləmək xoşdur" deyənlərin sözləri bunu bir daha təsdiqləyir.

Flora SADIQLI,
"Azərbaycan"



Beynəlxalq səyyahların unutmayacaqları Azərbaycan həqiqətləri

Otuz ilə yaxın Ermənistanın işğalında qalan və 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun zəfəri ilə azadlığa qovuşan Qarabağda və Şərqi Zəngəzurdakı dağntılara, həmin ərazilərdə həyata keçirilən quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyyahlar böyük maraq göstərirlər.



Sonra səyyahlar Cıdır düzünə gediblər. Oradan əsrarəngiz mənzərəyə tamaşa ediblər. Qonaqlar Şuşanın tarixi məkanları ilə tanış olublar. Onları Şuşa şəhəri, onun tarixi, işğal dövründəki vəziyyəti və işğaldan sonra həyata keçirilən yenidənqurma işləri barədə məlumatlandırılıb. Səyyahlara Azərbaycanın tanınmış sənətkarları Natəvan, Bülbül və Üzeyir bəy Hacıbəylinin həyatı, fəaliyyəti və güllələnmiş heykəlləri barədə danışılıb. Onlar Natəvanın evi, Xan qızı bulduğu olan ərazi və qala divarları ilə tanış olublar.

Səyyahlar fevralın 5-də Kəlbəcərə yollanıblar. Rayonun Zülfiqarlı kəndində yerləşən İstisada olublar. Onlara ermənilərin işğal etdikləri digər ərazilərimiz kimi, Kəlbəcərdə də törətdikləri vəhşiliklər barədə məlumat verilib.

Səyyahlar Laçın rayonuna da baş çəkiblər. Onlara məlumat verilib ki, otuz ilə yaxın müddətdə işğal altında olmuş digər şəhər və rayonlarımız kimi, Laçın da erməni vandalizminə məruz qalıb, evləri, tarixi tikililəri, abidələri məhv edilib. İşğaldan qurtuluşu ilə bu rayonun da yeni dövrü başlayıb. Azərbaycan dövləti tərəfindən Laçında başlanılan genişmiqyaslı tikinti işləri sürətlə davam etdirilir.

Fevralın 6-da beynəlxalq səyyahlar qrupu unikal tarixi abidə olan Xudafərin körpüsünə gəlib. Onlara Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərində törətdiyi cinayətlər, Vətən müharibəsində işğaldan azad edilmiş Cəbrayıl rayonu, eləcə də Xudafərin körpüsü barədə məlumat verilib. Bildirilib ki, işğaldan azad edildikdən sonra Şərqi Zəngəzürdə həyat canlanmağa başlayıb və ölkəmiz tərəfindən mühüm layihələr reallaşdırılıb.

Beynəlxalq səyyahlar Cəbrayıl rayonundan sonra Ağdamda olublar. Qonaqlar Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vandalizmi öz gözləri ilə görüblər. Onlar bu şəhərdə Azərbaycan dövləti tərəfindən həyata keçiriləyən başlanılan tikinti-quruculuq işləri ilə tanış olublar.

İşğaldan azad edilmiş ərazilərimizdə altıncı dəfə səfərdə olan beynəlxalq səyyahlar bu dəfə də həm lentə aldılar kadrları, həm də yaddaşlarında Ermənistanın Azərbaycanın tarixi ərazilərində törətdiyi vandalizmi və Vətən müharibəsindən sonra Azərbaycanın bu yerlərdə başladığı genişmiqyaslı, sürətli quruculuq, abadlıq işləri barədə zəngin və unudulmaz məlumatlar qalıb.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Bir tərəfdə erməni barbarlığı, digər tərəfdə azərbaycanlıların tikib-qurmaq əzmi - beynəlxalq səyyahlar Ağdamda

Beynəlxalq səyyahlar qrupunun işğaldan azad edilmiş ərazilərə səfərinin sonuncu ünvanı Ağdam rayonu olub. Onlar Cəbrayıldan Xudafərin körpüsü ilə tanış olduqdan sonra Ağdamda gəliblər.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən Ağdam Cümə məscidinə, Dram Teatrının qalıqlarına və yerli bir edilmiş Şəhidlər xiyabanına baxış keçirilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam əhalisi Qarabağ bölgəsinin, eləcə də Respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sonayə və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də



Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri,

mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırılıb.

Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam şəhərinin yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.

Yeni tikilən Konfrans Mərkəzi ilə tanış olan beynəlxalq səyyahlar, həmçinin Ağdamda həyata keçirilən quruculuq işləri barədə də məlumatlandırılıblar. Bildirilib ki, Azərbaycan qısa müddətdə, özü də heç bir xarici maliyyə dəstəyi olmadan xarabalıqlarda cənnət yaradır.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə səfər edən 30 nəfərlik heyətə 12 ölkədən - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nüfuzlu səyyahlar daxildir.

Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi geyim əmlaklarının, fərqlənmə nişanlarının və yataq ləvazimatlarının satın alınması məqsədilə açıq tender elan edir

Tenderdə iştirak etmək istəyənlər iştirak üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra satınalma predmeti üzrə Əsas şərtlər toplusunu əlaqələndirici şəxsənd (iş vaxtı saat 09:00-dan 18:00-a kimi) ala bilərlər. Əlaqələndirici şəxs: Pərviz Abdullayev, telefon: 590-20-64. Ünvan: Bakı şəhəri, Azadlıq pr., 161.

İştirak haqqı: 1000.0 AZN
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalınacaq təkliflərin bank rekvizitləri:
Dövlət Xəzindədarlığı Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZA1NABZ01360100000000003944
S.W.I.F.T. Bik: CTREAZ 22
DİN-in Maddi Texniki Təminat Baş İdarəsi
Hesab: AZ14CTRE000000000002077706
VÖEN: 1500281641
Büdcə təsnifatının kodu: 142595 BSK 3
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsi hallarının mövcud olmaması.
2. Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması.
3. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlməmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılması şəxs olmaması barədə müvafiq dövlət orqanından arayış.

4. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
 5. Sahibkarlıq subyektinin bölgüsü.
 6. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkərliliyinin, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə strukturu, etibarlılığının olması.
 7. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).
 8. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətini 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır).
- Malgöndərlənlər (podratçılar) ilkin sənədləri (1-6-cı bənddə göstərilən) 13.03.2023-cü il saat 12:00-dək Tender komissiyasına təqdim etməlidirlər. Ünvan: Bakı şəhəri, Azadlıq pr., 161.
- Malgöndərlənlər (podratçılar) öz tender təkliflərini (7-8-ci bənddə göstərilən) 30.03.2023-cü il saat 11:00-dək təqdim etməlidirlər. Ünvan: Bakı şəhəri, Azadlıq pr., 161.
- Göstərilən tarixdən gec təqdim olunan təkliflər qəbul olunmayacaqdır.
- Tender təklifləri zərfləri 31.03.2023-cü il saat 12:00-da DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin inzibati binasında açılacaq. Ünvan: Bakı şəhəri, Azadlıq pr., 161.

Tender komissiyası

Demografik tənəzzül

Ermənistanı son 30 ildə 1 milyon nəfər tərk edib

Ermənistan üçün ən ciddi problemlərdən biri demografiya sahəsində qeydə alınan böhrandır. Qeyd edək ki, ölkənin əhalisi 1990-cı ildən başlayaraq davamlı sürətdə azalmağa doğru gedir.

Rəsmi məlumatlara əsasən, ölkənin əhalisi 2.8 milyon nəfər, doğum səviyyəsi isə 1.6 milyon nəfər təşkil edir ki, bu da özünübərpa səviyyəsindən çox aşağıdır. Ekspertlər bildirirlər ki, Ermənistan artıq demografik böhran həddinə çatıb və tədricən depopulyasiyaya yaxınlaşır. Çünki ölkə üzrə ölüm nisbəti doğum səviyyəsini aşıb.

Ermənistan Statistika Komitəsinin son məlumatları da vəziyyətin acınacaqlı olduğunu təsdiqləyir. Qurumun bildirdiyinə görə, ali məktəblərdə 15 min tələbə yeri boş qalıb. Erməni təhsil eksperti Manvel Levonyanın sözlərinə görə, bu, əsl fəlakətdir. Çünki proses getdikcə dərinləşir və bu rəqəmin hər il artmaqda davam edəcəyi gözlənilir. Ekspert bildirib ki, hazırda təhsil çatışmazlığının kökündə duran məsələ təhsildəki problemlər deyil, demografik böhrandır. Əhalinin sayının azalması artıq gənc nəslin sayında özünü bürüzə verməyə başlayıb. Məlumatla görə, əvvəllər ölkəni əsasən iş qabiliyyətli əhalinin yaşı 30-dan yuxarı olanlar tərk edirdisə, artıq erməni ailələri uşaqları ilə birlikdə xaricə üz tuturlar.

"4rd.am" nəşri "Ermənistanda könd məktəbləri qurub edir" başlıqlı məqaləsində təhsillə bağlı kifayət qədər acınacaqlı məqamları diqqətə çatdırıb. Ermənistanın orta məktəblərində təhsilin vəziyyətində sərbəst açan müəllif bu sahədə acınacaqlı vəziyyətin yaranmış olduğunu vurğulayıb. Bildirib ki, Ermənistanın elm və təhsil naziri yerli kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində təhsil sahəsində problemlərin həll olunduğunu desə də, son iki ildə onlarla könd məktəbinin bağlanması onun dediklərini sübhə altına alır. Orta məktəblərin bağlanması əsas səbəbini işləmək üçün ölkəni tərk edənlərin hesabına kəndlərin sürətlə boşalmasıdır. Görün müəllif Miqrasiya Xidmətinin məlumatına istinad etməklə SSRİ-nin dağılmasından sonra təxminən 1 milyon erməninin xaricə köçdüyünü, onların əksəriyyətinin getdikləri ölkələrdə homişəlik məskunlaşdıqlarını diqqətə çatdırıb.

İqtisadiyyatı sürətlə tənəzzülə uğrayan, işsizliyin tüğyan etdiyi və məmurları korrupsiyaya qurşanan Ermənistanda təkcə 2018-2022-ci illərdə 200 mindən çox əmək qabiliyyətli insanın ölkəni tərk etdiyi və əhalisi üç milyondan az olan bir ölkə üçün bunun çox ağır olduğu vurğulanan məqalədə belə vəziyyətin orta məktəblərin fəaliyyətinə ciddi təsir edən amil olduğu bildirilib. Məqalədə əksər kəndlərdə orta məktəblərin bağlanması səbəbindən köndə qalan və məktəb yaş çatan bir neçə uşağın qonşu kəndlərdəki məktəblərə getməyə məcbur olması qeyd edilib.

Ermənistanın Araşdırma rəyininə Otevan könd bələdiyyəsinin rəhbəri jurnalista söhbətində bildirib ki, könddəki

orta məktəb keçən il bağlanıb. Valideynlər iş axtarmaq üçün başqa yerə getdiklərindən könddə məktəb yaşlı bir uşaq da qalmayıb.

Sirak rayonunun Kakavar könd bələdiyyəsinin rəhbərinin işi könd məktəbinin bağlanması qonşu kəndlərdəki qonşu könddə qalan bir neçə ailənin onların köndinə köçmələri barədə xahiş cavabı qalıb. Müəllif sovet dövründə 330 şagirdin təhsil aldığı Tavuş rayonunun Barəkamavan könd orta məktəbində 25 uşağın, həmin vaxt 1200 şagirdin oxuduğu Movses könd məktəbində isə 100-dən az uşağın qaldığını bildirib.

Nazirliyin ümumi təhsil şöbəsinin müdiri uşaq doğumunun azalmasını könd yerlərdə məktəblərin bağlanması əsas səbəb kimi göstərsə də, məqalədə bunun bəhanə olduğu qeyd edilib. Bildirilib ki, erməni məmurların bu cür bəhanə götürmələri əslində riyakarlıq olmaqla yanaşı, ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil.

Göründüyü kimi, Ermənistanı tərk edənlərin sayı hər il daha da artır. Kütləvi mühacirət və ölkə sosial-iqtisadi vəziyyətində təhlükə əhəlisinin sayı bundan sonra da azalacaq. Erməni mütəxəssislərin fikrincə, Ermənistanın mühacirət edənlərin əksəriyyəti işçi qüvvəsi və reporduktiv yaşda olan insanlardır ki, bu da yaşlı əhalinin say nisbətində artmasına gətirib çıxarır.

Elçin CƏFƏROVA,
"Azərbaycan"



«AZƏRBAYCAN» qəzetinin 1918-ci il 22 noyabr (Cümə günü) tarixli 47-ci nömrəsinin ADA Universitetinin dəstəyi ilə transliterasiyası



ƏRAZİ VƏ DÖVLƏT ƏMLAKI NƏZARƏTİNDƏN

Bununla ümumə elan olunur ki, Ərazi və Dövlət Əmlakı nazirinin qərarında binaan [göra], Azərbaycan Cümhuriyyəti təhti-idarəsində [idarəsi altında] olan Bakı quberniyası, Cavad uyezdi, Muğan səhrasının yerləri işbu il müddətində, yəni 1919 kanuni-əvvəl [dekabrın] 31-inə kimi müzayidəsiz [hərracsız] (torqsuz) olaraq əkin etmək üçün ancaq kənd cəmiyyətlərinə, onların üzvlərinə və kəndlilər zəhmətkeş şirkətlərinə [kəndlilərin qurduqları amak birliklərinə] icaraya verilməkdir.

Bu yerlər işbu elanın 15 gün müddətində kimi, yəni 5 kanunu-avval tarixində Cavad uyezdi Petropavlovka (Qalaqayın) kəndində Muğan səhrası mühəndis[i] P. N. Klimenkonun təhti-sadarətində [başçılığı altında] xüsusi heyət tərəfindən icaraya verilməkdir.

Müayinə vaxtdan sonra yerlər müzayidəsiz icaraya verilməyəcəkdir. Muğan səhrası yerlərini icaraya götürmək arzusunda olan kənd cəmiyyətləri, üzvləri və zəhmətkeş kəndlilər şirkətləri kanuni-əvvəl[in] 5-indən gec olmamaq şərti ilə bu barədə da Petropavlovka (Qalaqayın) kəndindəki xüsusi heyət sadrı mühəndis Klimenko canablarına ərizə pishnəhd [taqdim] edib arzu etdiyi yerin məhəllini [yerini] və miqdarını göstərəcəkdir.

Yerlər 50 desyatın və yuxarı miqdarda əlahiddə qitələrlə [ayrı-ayrı hissələr halında] icaraya verilir. Bunların məhəlli [va] hüddudu [yeri və sərhədi] xüsusi planda nişanlanmışdır. Həmin planı Petropavlovka (Qalaqayın) kəndində xüsusi heyət sədrində görmək mümkündür.

Qitələri hissə ilə də icaraya verməyə xüsusi heyət nazir tərəfindən müvəkkildir.

İcarə haqqı üç növlə verilməkdir:

1. Pul ilə – hər desyatına 11 manat olmaq şərti ilə;
2. Mal ilə – əkiləcək yerin məhsulundan əkin növlünün hər desyatın[ın]dan bu qərar ilə:

- 1) Buğda və yaxud noxud əkilərsə 5 put
- 2) Arpa və qarğıdalı əkilərsə 2/7 put
- 3) Pambıq əkilərsə birinci məhsuldan 3 put
- 4) Darı əkilərsə 10 put
- 5) Kündü əkilərsə 3 put

Hərğah kartof və bağça əkilərsə, əvəzinə yuxarıda yazılan məhsul verilməlidir.

3. Pu ilə – hər desyatına 25 rubla.

Yer və su üçün veriləcək pul 2 qist [hissə, pay] ilə verilir: yarısı yerli alıqda və o biri yarısı da 1 iyul 1919-da.

İcarə haqqı verilməyən, məhsulata əla gəlmişdən sonra verilir. Pambıq və kündü üçün 1 təşrin-avval [oktyabr] 1919 və qeyriləri üçün 1 iyul 1919 tarixindən gec olmamaq şərti ilə icarə haqqı xəzinəyə və yaxud xüsusi sborsçığa (pul yığan) verib, heyət tərəfindən verilməş qəzəblər alınır.

İcarə haqqı olaraq verilən mallar iş icarədarlar tərəfindən Qaradonlu, Mürsəli, Saatlı, Qalaqayın [kəndlərində] və Salyan şəhərində vəqə dövlət ərzaq anbarlarına təhvil verilir. İcarədarlara su növbətlə buraxılıb, vaxtdan, miqdardan və məhsul növlündən asılı olacaqdır. Muğan səhrasındakı yerləri icaraya götürmüş kənd cəmiyyətləri üzvləri və zəhmətkeş kəndlilər şirkəti işbu elanda göstərilmiş və xüsusi qanunlarla elan olunmuş şərait əsası ilə xüsusi heyətlə şərtinə bağlamalıdır. Bu şəraitləri Ərazi Nəzarəti dəftərxanasında (Telefon caddəsində, nömrə 6), Bakı Ərazi İdarəsində (Vodovozni caddə, nömrə 8) və Gəncə Ərazi İdarəsində (Gəncə Şəhərində və Cavad, Şamaxı, Göyçay, Quba uyezdləri nəçalnik və mahal pristavları dəftərxanalarında və həmçinin Qalaqayında xüsusi heyət dəftərxanasında (Muğan səhrası mühəndis dəftərxanası) görmək mümkündür.

Yuxarıda göstərilən vaxt müddətində kənd cəmiyyətlərinə, üzvlərinə və zəhmətkeş kəndlilər şirkətlərinə icaraya verilməyən Muğan səhrası yerləri müzayidə ilə [hərraca] arzu edənlərə icaraya verilməkdir. Bu barədə xüsusi elan olunacaqdır.

Ərazi naziri dəftərxanası

AZƏRBAYCAN MİLLİ ŞURASINDA

Təşrin-əninin [noyabrın] 20-sində, axşam saat 9-da Azərbaycan Milli Şurası, Şura raisi Rəsulzadə Məhəmməd Əmin bəy canabları tərəfindən açılır. İclasda Azərbaycan Hökuməti Baş naziri Fətəli xan Xoyski, qeyri nazirlər isbatı-vücd [iştirak] edirlər.

Əvvəlcə Şura raisi, Milli Şuraya daxil edilən Azərbaycan Məclisi-Məbusanı (Parlamani) təşkil haqqında layihəyi-qanuniyyə [qanun layihəsi] əsbabi-mövçibəsini [ixtisasla] həl etməyə [işləməyə] oxuyur. Layihə budur:

Müvəqqəf Azərbaycan Parlmanı (Məclisi-Məbusanı) təşkil haqqında layihəyi-qanuniyyə əsbabi-mövçibəsi

1918 sənəsi aprel ayında toplanan Ümumqafqaziya Müsəlmanları Qurultayı Cənubi Qafqaziya islamı ümuri-milliyi və mədəniyyətlərini [milli və mədəni məsələlərini], idarə və mənafe-yisayiyələrini müdafiə etmək üzərə bir Mərkəzi Komitə təşkilini [tərhini] [planını] cizaraq, müvəqqəfət Mərkəzi Komitə icraətini [fəaliyyətini] Bakıda inqilab tarixi [yolu] ilə təşəkkül edən Bakı Komitəsinə tərk etmişdir. Bakı Komitəsi bir zaman Mərkəzi Komitə vəzifəsini idarə edərək, matruh bulunan [təməli] qoyulan] Mərkəzi Komitəni təsis və vəzifəyi-müvəqqəfətini [müvəqqəfət olaraq] [işlərin] məzkur [adi çəkilən] komitəyə tövdi etmişdir [təşvirmişdir]. Mərkəzi Komitə keçən sənə noyabr ayında dəvət edilən Milli Komitələr Konfransının qərarına görə, Azərbaycan Məclisi-Müəssisasını [Təşkilatı] Məclisin] bir, ay sonraya qədər toplamaq idi. Fəqət, əhvali-siyasiyyə [siyasi vəziyyəti] və övzayi-daxiliyyə [daxili vəziyyəti], zühür edən həvadis-fövqaladə [meydana gələn fəvqaladə hadisələr] buna imkan verməyərək, canubi Qafqaziyanın Rusiya Məclisi-Müəssisasına gedəcək əza [nüməyəndələr] Rusiya Məclisi-Müəssisasına dağıldığından dolayı Tiflisa cəml olaraq, firqa siyahılarını təbiri-məxsusla [xüsusi ifadələrlə] dərinləşdirmək tarixi [yolu] ilə Cənubi Qafqaziya Seymini təşkil etdilər. Cənubi Qafqaziya müsəlman firqələri tərəfindən Rusiya Məclisi-Müəssisasına seçilən 14 müsəlman məbusu [millət vəkilii] siyahılarının firqələr tərəfindən dərinləşməsi surəti ilə 44-ə qədər çoxaldı. Azərbaycan Məclisi-Müəssisasını toplamaq qeyri-mümkün olduğunu nəzərə alaraq, Cənubi Qafqaziya Mərkəzi Məclisi Komitəsi bu məsələnin həllini Seym müəssisəsində bulunan müsəlman əzaya [nüməyəndələrə] vəzifəyi etməyi [təşvirməyi] münasib gördü. Çünki bunlar Mərkəzi-Qafqaz [Zaqafqaziya] əhaliyi-islamiyyəsi arasında mövcud bulunan müxtəlif siyasi cərəyanları təmsil edir və əhəlinin milyon-dan ziyadə rəyini [səsin] qazanmış müvəkkillərdi [vəkilərdi], nüməyəndələrdi] deyə istidat [hesab] edər, təşkilati-milliyənin [milli təşkilatın] təyini-istiqamət [istiqamətini] təyin etmək] üçün bu zəvat [şəxslər] ən ziyadə səlahiyyət sahibidir deyə tələqqi [qəbul] edirdi. Bu surətlə, Mərkəzi-Qafqaz islamlarının təşkilati-mərkəziyyətlərinə [mərkəzi təşkilatın] təvəvüz edən [sahib çıxan; onun mirasını əlinə keçirən] Mərkəzi-Qafqaz Seymi müsəlman əzaları ilərində Məclisi-Müəssisənı toplanınca qədər kəndliləri Mərkəzi-Qafqaz Müsəlman Şurası deyən etdilər. Şura, Seyma

daxil olan müsəlman firqələri nüməyəndələrindən müvəkkil [ibarət] bir veyəti-icraiyyə [icraiyyə heyəti] dəxi intixab eyladi [seçdi].

Gürcüstanın Mərkəzi-Qafqaz İttifaqından çıxaraq, ayrıca elani-istiqlal etməsi üzərinə Mərkəzi-Qafqaz Müsəlman Şurası bittab kəndisini Azərbaycan Şurayı-Millisi və bunu mütaəqiq [bunun ardınca] Azərbaycanın istiqalını elan və Azərbaycan Hökuməti-Cümhuriyyəsinə təşkil eylədi.

Mərkəzi-Qafqaz qitəsi birlikdə ikən və burada bulunan başlıca üç millət arasında təyini-hüddud yox ikən [sərhədlərin müəyyən edilmədiyi dövrdə], milli şuralar birar milli müəssisələr idi. Vəzifələri da bittab məhdud və mədud [az sayda] idi. Elani-istiqlal keyfiyyəti ilə şuralar birar milli müəssisə halından çıxaraq, dövlət müəssisəsi şəklini alırlardı. Azərbaycan yalnız türklərlə məskun deyildir. Bunun üçün da Azərbaycan Şurayı-Millisi Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməli idi. Həm Şurayı-Millisi, həm də Hökumət bizim lüzumunu idrak edirlərdi. Fəqət əhvali-fövqaladə və məmləkətin ərazisini düşmənlərdən təmizləmək keyfiyyəti bir aralıq qüvvəyi-təşri-yənin [şəriət gücünün, şəriət məhkəməsinin] tətilini belə mövcub olduğundan [lüzumlu hala gətirdiyindən], bu əməliyyatın təbiiyyəti simdi təvəssül olunur [girişilir]. Müəyyən bir ərazi üzərində icrayi-höküm edəcək qəvanin vəz edən [qanunlar qoyan] bir məclisi-təşri-yə [şəriət məclisi, məhkəmə] üçün yalnız bir milləti təmsil etmək kafi olmadığı kimi, 44 kişilik ufaq bir məclis halında olmaq daxi mümkün deyildir.

Əlavə-bərin [buna əlavə olaraq] Azərbaycan müsəlmanlarının həyati-xüsusiyyətləri [xüsusi həyatları] nöqtəyi-nəzarətdən məclisi-mizdə bulunan müxtəlif siyasi cərəyan nüməyəndələrindən başqa, camaat müəssisələri ilə doğrudan-doğruya vilyətlərdən gəndirilən nüməyəndələrin vücduna da böyük bir lüzum vardır. Bakı quberniyası ilə Gəncə quberniyası, Zakatalı okruqu və İrəvan ilə Tiflis quberniyalarından birar hissəsi Azərbaycan ərazisini təşkil etməkdədir. Bu ərazi üzərində "Qafqaziya təqvimini"nin hesabı üzərinə təmmə rəqəmlə 2750000 nüfus vardır. Bundan 1900000-i islam, 500000-i erməni, 230000-i rus, sairə da müxtəlif millətlərdir.

Hər məbus üçün 24000 nüfus miqyası alınsaq, müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 məbus çıxar. Digər xırda millətlər isə miqyas təşkil edəcək dərəcədə olmayırlar. Fəqət gürcü ilə polyak digərlərinə nisbətə daha ziyadə bir əqəliyyə [azlıq] təşkil eylədiklərindən, onlara dəxi bətvöri-istisna [istisnaı] hal olaraq] birər nüməyəndəlik verilə bilər.

Əqəliyyətdə [azlıqda] bulunan millətlərin hissələrində gələn nüməyəndələr tamamilə cəlb olunmaq lazım ikən, bittab müsəlmanlardan mövcud bulunan 44 Şura əzasi [üzvü] təfriq olunaraq [ayrılaraq, hesabdan çıxarılaraq] yalnız 36 zət yenidən cəlb olunacaqdır. Cəlb etmək haqqını Şurayı-Millisi şəhər idarələri ilə milli komitələrə müvəqqəfət təbiiq edər. Yalnız, mərkəzi-məmləkət [ölkənin mərkəzi] bulunan Bakıda bir istisna olaraq şəhər idarəsindən əlavə sinfi müəssisələrdən daxi nüməyəndə istənilir.

Layihəyi-qanuniyyə mavadı [maddələri]:

1) Azərbaycan Parlmanı (Məclisi-Məbusanı) 120 əzadan ibarətdir.

2) Azərbaycan Parlmanı, Azərbaycan Məclisi-Müəssisəni dəvət oluncaya qədər aşağıdakı tərtiblə intixab olunmuş [seçilmiş] əzadan təşəkkül edər:

A) Rusiya Məclisi-Müəssisəsinə döndür müxtəlif siyasi firqa siyahıları mövcubınca [səsinə] Mərkəzi-Qafqaz [Zaqafqaziya] əhaliyi-islamiyyəsi tərəfindən intixab olunub da, sonra Mərkəzi-Qafqaz Seymində əza sifəti ilə bulunmuş və bədadhu [sonra] Azərbaycan Şurayı-Millisini təşkil eyləmiş 44 zədatdan.

B) Azərbaycan bələdiyyələri müsəlman əzasi ilə əskidən mövcud bulunan Milli Müsəlman Komitələri Əzasi tərəfindən intixab olunmaq surəti ilə cəlb olunacaq zəvatdan.

C) Əqəliyyətdə [azlıqda] bulunan millətlərin səlahiyyətdar müəssisəyi-milliyələrindən [milli qurumlarından] cəlb olunacaq zəvatdan.

Ç) Bakı Həmkarlar Şurası ilə Sovet Syezdi, Tüccar və Ərəbi-Sənaye İttifaqından cəlb olunacaq zəvatdan.

3) Əsasən mövcud olan 44 əzaya əlavə olunacaq əza bu nisbətə cəlb olunacaq:

A) Əhaliyi-islamiyyəsi tərəfindən Bakı 5, Göyçay uyezdi 2 (biri şəhər, biri uyezdi), Cavad 2 (biri şəhər, biri uyezdi), Quba 3 (biri şəhər, ikisi uyezdi), Lənkəran 2 (biri şəhər, biri uyezdi), Şamaxı 2, Gəncə 3 (biri şəhər, ikisi uyezdi), Ərəz 2, Cavanşir 1, Zəngəzur 2, Qazax 1, Cəbrayıl 1, Nuxa 2 (biri şəhər, biri uyezdi), Şuşa 2 (biri şəhər, biri uyezdi), Zaqatala 2 (biri şəhər, biri mahal). İrəvan vilayətinin Azərbaycanca keçən hissəsi 3, Tiflis vilayətinin Azərbaycana keçən hissəsi 1.

B) Əqəliyyəti təşkil edən millətlərdən: Erməni əhalisi tərəfindən: 8 Gəncə erməni əhali komitəsindən, 8 Şuşa erməni əhali komitəsindən, 5 də Bakı erməni komitəsindən. Rus əhalisindən: Bakıdakı Rus Milli Şurasından 10.

Alman əhalisi təşkilati-milliyələrindən [milli təşkilatından] 1, Yəhudi Şurayı-Millisindən 1, gürcü komitəsindən 1, polyak komitəsindən 1.

Bakı Həmkarlar Cəmiyyəti Şurasından 3, Bakı Sovet Syezdi, birja və ticarət-sənaye cəmiyyətlərindən müştərəkən [birgə] 2.

Qeyd 1: Bələdiyyəsi və milli komitəsi olmayan qəzalar nüməyəndələrini köy obşestva [cəmiyyəti] nüməyəndələrindən ictimasında [yığıncağında] təyin edə bilər.

Qeyd 2: Əhvali-fövqaladəyə məruz bulunan [fövqaladə hadisələrə səhnə olan] yerlərin nüməyəndələrini Şurayı-Millisi bittab təyin edər.

Qeyd 3: Şurayı-Millinin əsaslı üzvlərini təşkil edən 44 əzadan biri istefa edər, mərhum olar və yaxud başqa bir səbəblə məclisdən çıxarsa, onun əvəzinə mənsub bulunduğu siyahının müvəkkili [tərtibgisi] bulunan firqa müəssisəti [partiya qurumları] tərəfindən başqa birisi təyin olunur.

Qeyd 4: Cəlb olunacaq əxşasın intixabatı [seçilməsi] şəhərlərdə bələdiyyə rəisləri, uyezdlərdə mirovoy sudyalr [məhkəmə hakimləri] və ya onların müəvini və əqəliyyəyə [azlığa] mənsub millətlərdə milli şura rəislərinin təşəbbüsü və nəzarəti ilə icra olunur və intixab olunacaq zəvata kəndi imzaları ilə keyfiyyəti-intixabı müvəzzəh [seçimin necəliyini izah edən] və müəssəddəq [təsdiq edilmiş] etimad-namələri verilir.

İşbu layihə oxunduqdan sonra bütün-bütünlə Şura tərəfindən qəbul ediləyindən, maddəbəməddə səsə qoyulması lazım görülməyib, biltiftəq [səs birliyi] ilə qəbul olunur.

Sonra Şura raisi Lavazim və Təsərrüfat Komissiyasına fraksiyalar tərəfindən namizədlər göstərilməsi təklifində bulunur. Məhərrəmov təklif edir ki, bu komisiya böyük fraksiyadan iki, kiçik fraksiyalardan birər nüməyəndə olmaq üzərə bə nəfərdən ibarət olsun. Firqələr tərəfindən göstərilən bə nəfər bunlardan ibarətdir: Camo bəy Hacınski, Abbasxulu Kazımzadə, Rəhim Vəkilov, Məlik-Yeqanov və Heybatqulu Məhəmmədbəyov.

Bundan əlavə, Milli Şura Azərbaycan Məclisi-Məbusanının dekabr ayının 3-ündə dəvət olunmasını qərar alır.

Bununla iclas xitam [son] bulunsun.

TELEQRAF XƏBƏRLƏRİ

Royter acentəliyinin 19 təşrin-sənədə [noyabrda] verdiyi məlumat:

- Imperator Karl Venqriya [Macarıstan] taxtından əl çəkdi. - "Frankfurter zeytung" xəbər verir ki, admiral Tirpitz İsveçrəyə qaçmışdır.

- Mosulda olan Türk Ordusu komandanlığına Türkiyə Hökuməti təklif etmişdir ki, general Marşalın Mosulu təxliyyə etmək şəraitinə [şərtlərinə] razı olsun və ordunu tark-silah etsin. Zənn edilir ki, Beynəlməhərdə düşmə qitəatının [hərbi hissələrinin] tark-silahlı sühulətə [asanlıqla] əmələ gələcəkdir.

- Fon Lettov-Forbek komandası altında olan alman qoşunları 14 təşrin-sənədə mütarikə şəraiti mövcubınca [ataşkas şərtlərinə görə] Cəmbəzi nəhri üstündə Kasama canubunda təslim oldular.

- Bazar günü Müttəfiqlər Reyin üzərinə yürüşə başladılar. Sübh açılarkən musiqi dəstəsi ilə nəğmələr və urre sədəlləri gurultusu ilə səfər yollarını tutdular. Qoşun mühafizə məntəqələrini keçib, 11 saat əvvəldə mütarikənin təyin edili bitarəf xəttə yaxınlaşdılar.

- Fransızlar bütün cəbhə boyu hüddud keçib, Belçika yerlərinə - düşmənar tərəfindən buraxılmış yerlərə girdilər. Düşmənar əsəklərindən [əsgərlərindən] bir nəfər də olsa bu millət toprağında qalmayacaqdır.

Alman mətbuatı mütarikə haqqında

"Berliner zeytung" qəzetəsi deyir ki, mütarikə haqqında yazılmış olan 35 maddədən ibarət sənəd onu yazanlardan ötrü böyük haqərat, rüsvayçılıqdır.

"T. R." qəzetəsi yazır ki, mütarikə şəraiti hətta, təzələnməsi halında da bu dönd sənəlik müharibəyə yer üzündə olan digər millətlərdən artıq tabavar [dözümül], olan millət üçün təcəvüzdən ibarətdir. Bu şərait böyük bir milləti təzyiq altına almaq fikrində olanların namus və vicdanlarında silinməz bir ləkədir. Çünki bu şərait təzələnməsi bir halında da təhəmmül ediləmə [dözülməz] təcrid təcəvüzdür. Təxliyyə müddətindən artırılması yəne da kifayətsizdir. Çünki naqliyyə vasəlinin [naqliyyat vasitələrinin] (paravoz, vaqonlar) qərat edilməsi, ərzaq şeylərini şəhərə yürütmək imkanını verməyəcəkdir.

- Almaniya vəkilləri mütarikə şəraitinin imza edilməsi münasibətə izhar edirlər ki, Almaniya Hökuməti şübhəsizdir ki, üzərinə qoyulmuş məcburiyyəti ifa etməyə çalışacaqdır. Aşağıda imza edən vəkillər bir parə maddələrin onların təkidatına görə yüngülləşdirilməsini tərar edirlər. Lakin şübhə yoxdur ki, təxliyyə üçün verilən əz müddət və naqliyyat vasəlinin [vasitələrinin] kifayətsizliyi həmənar şəraitin ifasını qeyri-mümkün bir halə salması ilə təhdid etməkdədir. Mütarikə əqdindən [atəşkas imzalanmasından] sonra, ixtilafda iştirak etməyən ərvad və uşaqların üzərinə [əziyyətinə] nəhəyat verilməlidir. 50 ay müddətində bütün dünya qarşısında davam edən alman milləti heç bir təcəvüzü baxmayaraq öz əzadəliyini və ittifaqını mühafizə edəcəkdir. 70 milyondan ibarət bir millət üsrət çəkər, amma ölməz.

İmzalar: Erzberqer, qraf Oberndorf, fon Vinterfeldt.

- İngiltərə bəhriyyəyə ərkani [donanma qarəğahi zabitləri] ilə görüşməkdən ötrü alman donanmasının əmələ və Saldat Şurası [Fəhla və əsgər Soveti] vəkilləri təşrin-səninin 13-ündə gündüz saat birdə "köniqsberg" zirehlisi ilə azim olmuşlardır [yola düşmüşdür]. Dəniz mütarikə şəraitinin ifasında müşavir və münəfs sifəti ilə müzakirətdə iştirak etmək üçün bəhriyyə qüvvələri nəçalnik fon Hipper də əzimət etmişdir [yola düşmüşdür].

- Bükreşdə [Buxarestdə] olub da alman ordusu ilə ora məmurları arasında münasibət saxlayan zabitin verdiyi məlumatə görə, Venqriya Hökuməti 11-inci Alman ordusu ilə Makenzen ordusuna əsgər naqliyyəti üçün hər gün 6 qatar vəqüzər etmişdir [ayrılmışdır; istifadəsinə vermişdir].

FRANSADA İNQLAB

(Tiflisdə müntəşir [nəşr olunan] "Novoye slovo" qəzetəsinin teleqrafları)

Tiflis, 17 təşrin-sani; Alman Səfəratinin verdiyi məlumat. Alman sahilindəki alman radio (telsiz) teleqraf istasyonunun havadan qapdığı teleqraf xəbərindən anlaşılır ki, Parisdə və Fransanın digər şəhərlərində inqilab yanğısi başlamışdır. Fransa raisi-cümhuru Puankere Parisdən fərar etmişdir. 5-inci gündür ki, Eysel büründən Tiflisdə məlumat alınmıyır.

Fransa ordusunda əsgərlər şurası

Stokholm, 15 təşrin-sani, İsveçrənin teleqraf acentəliyi belə xəbər vermişdir: Artıq gizlətmək olmaz ki, iki gün bundan əvvəl Fransada fəhla hərəkatı başlanmışdır. Bu hərəkat ciddiyyətə gənşirən. Bazar günü Parisdə böyük mitinqlər və nüməyişlər olmuşdur. Bir mitinqdən (ictima) sonra, fəhlələr nüməyiş yapıb, siyasi müəssisələri azad etməyi tələb etmişlərdir.

Parisdən alınmış məlumatə nəzərən, hüdduda olan fransız əsgərlər şurası, alman əsgərləri şurası ilə artıq əlaqə başlamışdır.

Fransada fəhla hərəkatı

Bern, 15 təşrin-sani. Kaşən, Klemansodan rica edir ki, həbs olunmuş bütün fəhla başçılarını azad etsinlər. Hökumət fəhlələr qiyməti qarşısını almaq üçün tədbirlər ittiqaz etməkdədir [görməkdədir].

İSTANBUL SƏYAHƏTİ HAQQINDA RƏSULZADƏ MƏHƏMMƏD ƏMİN BƏYİN KONFERANSI

(keçən nömrədən məbəd)

Hərbi-üdəmi zətan Almaniya ilə İngiltərənin arasında olan müharibədə ədd [hesab] edilməlidir. İki müharib [savaşın] zümərələrinin əvvəldə birinin başında alman, digərinin İngiltərə durduğu bədhidird [açıqdır]. Burada iki mədəniyyət mübarizə edirdi. Alman sənəat [sənaye] və ticarət, İngiltərə ticarətinə rəqabət etdiyi və hər iki mədəniyyətin özü üçün bir arsa [səha] aramasıyla istehsalatına da satış meydanı bulmaq üçün can atdıqlarından dolayı bu iki millətətin fədalırlı [mənfəətlər] müqayir [zidd] olurdu.

Almanlar gənc bir millət və olduca müteəbbis [təşəbbüskar] bir xalqdır. Onların güvəndikləri zər və qüvvələri idi və qüvvəti olduqlarının bütün cahana anladılar. İnsafda vəyilsə, bu onlar üçün müğlubiyət deyildi. Bu onların siyasətinin bərhəm [qarışıq] olması idi.

İngilislərin dənizlərsə təsəhübü [sahib olması] bir tərəfdən və yürütükləri siyasəti, millətlərlə raftarı tamamilə başqa bir tərəfdə idi. Almanlar bütün müvəffəqiyyətlərini fəqət yummur qüvvətlərində görür, vaxt uzandıqca İngiltərəyə müavinət [yardım] edirdi. Müharibənin başında daha zorlu, daha dəhşətli almanlar get-gədə yekdigərini [bir-birini] təqib edən xatalara uğrırdı. Hap

millətləri və ən xırda Amerika kimi müəzzəm [əzəmətli] bir milləti də öz dəmir yumruğuna qarşı qıldırdı.

Amerika hərbə girdikdən sonra Almaniyanın işi fənaləşməyə başlayır. Almaniyə onun müharib bir dövlət olmadıgını, onun üçün də Avropaya lazımi miqdarda əsgəri qüvvə çıxarmamz zənn edirdi. Bunlar həp yanlış oldu. Almanlar təsəvvürlərində, xətali siyasətlərində də əsla nəzakət bilməz olduqları üçün dost və düşmənlərini özərləndir icmtilmişlər. Türklərə qarşı yürütdüyü siyasətdən dolayı, hətta türk məhəllində [dairələrində] də nifrət qazanmağa başlamışdı. Qafqazya məsələsində Almaniyanın siyasət yaramazlığı meydana çıxdı.

Onun Estlandiya [Estoniya], Kurlandiya [Latviya], Liflandiya və işğal etdiyi başqa məmləkətlərdə apdığı hərəkatı, eynilə türklər də Qafqaziyada öz irqləri üçün yappaq istərlərdi. Lakin burası Almaniyanın keyfinə müqayir [zidd] gəlirdi. Hətta Azərbaycanın kəndisinə ittiqaz etdiyi [seçdiyi] paytaxtını girməklə bəlvəklərə vermək istədi.

İləridə ərz etdik ki, Türkiyənin hərbə girməkdən məqsədi Rusiya çarizmini sərnəgn etmək [yixmaq] idi. İştə, türk bu məqsədə nail olmuşdu. Ona binaən [göra] da sülhü əvvəlcə yappaq lazımi idi. Çünki Türkiyə üçün artıq məqsədi-hərb [müharibə] güdülən məqsəd qalmamışdı. Bu da hasil olduğu zamanlarda sülh əqd ediləyd [bağlansaydı], qəzanc çox olardı. Bu babda [barədə] İttihad və Tərəqqi icalı-dövləti [dövlət adamları] millət tərəfindən tənqid edilməkdədir. Bilməz, istəniləydi vaxt hərbdən çıxmaq səhl [asan] idimi? Buna da vəsəit mümkün idi və yox məsələsi məcəhdur. Fəqət hər nədənsə türklərlə müttəfəqlərinin arası açılmışdı. Bunu da təsviyyə [aradan qaldırmaq] üçün Tələt paşa Berlinə əzimət etdi [getdi]. Oradan da döndüyü kimi sülhə girmək tərəfdarı[ı] olduğunu göstərdi. Məlum olur ki, yolda Avstriyanın və Bolqariyanın əhvalını Tələt paşa epey tədqiq etmiş imiş.

Bu zamanda idi ki, Bolqariya qaraqşalıq [qarışıqlıq] başladı. Əsgər dönlüklük göstərdi. Düşmənlər Bolqariyanı sıxışdırmağa başladı. O da bütün cəbbəxanasını anbarlara qoyur, onu da Müttəfiqlər kontrolu altına verir. Böyləliklə, Türkiyənin Mərkəzi dövlətlərlə münasibəti [qarışıq] qət olur [kəsilir]. Digər tərəfdən də Avstriyanın da halı bərhəm olur [qarışıq] xəbərləri gəlirdi. Şu sırada idi ki, Almaniyanın özündə də daxili hərəkatlar çıxdı. Artıq, Almaniyada da kəndi za'fini [zaifliyini] və müvəffəqiyyətsizliyini etiraf etməli idi. Zətan, böylə müvəffəqiyyətsizlik bu gündən başlayır, ta almanların Paris üzərinə hücum etdikləri zaman arxalarına baxmadan pək məğrurana Fransa paytaxtına zərbə endirməyə çalışdığı zaman məsəyyə gizlənməsi fransız ordusunun onun yarıldığı gündən başlanmışdı. Bu yarıqdan başlayaraq, gündən-günə rical [geri çəkilmə] davam edir. Nəticədə bəyünkünü hal meydana gəlir.

Nəhəyat, Almaniyanın özündə hökuməti sıxışdırmağa başlayırlar. Üsulı-idarənin dəyişməsi, hökumət məmurlarının məsul olması məsələsindən mübərəra [uzaq] qalmış Almaniyada parlamentarizm başlayır. Əz bir zaman millət özü öz idarəsi başında müntəxəb [seçilmiş] kişilər qoymaq arzusunda düşür. Almaniyə halı Türkiyəyə də təsiri-nüfuz edir. Türkiyədə də daxili təşkilatı yolda olmadıgını, onları müntəxəb etmək üçün çəlmədi. Bu zamanda idi ki, burada da hökumət bəhrəni başladı. İstəfə vermiş hökumət əvəzində yeni bir hökum



«AZƏRBAYCAN» qəzetinin 1918-ci il 22 noyabr (Cümə günü) tarixli 47-ci nömrəsinin ADA Universitetinin dəstəyi ilə transliterasiyası

şəhərimizə gəlmək istəyan ordu, bir paraları kimi, təkrar qarqaşalıq salmaq üçün gəlməyir. Onlar gəlib buradan gedəcək və Rusiyanı toplayacaqlar. Burada hökumətin qaim [mövcud; möhkəm] olduğunu gördükdən sonra onlar bizə riayət edər. Bizim hökumət də o hökumətlə etilaf edə [uzlaşa] bilər. Bunun üçün xalqımız da özünü toplayıb təşkil etdiyi hökumətə müavinət [yardım] etməlidir. Həyəcana imkan yoxdur. Mayusiyyyətə [mayus olmağa] gəlməz. Cürbəcür küçələrdə danışılan sözlərdən artıq təvşışə düşülməsin. Vəzifəmiş kəndi idarəmizi müdafiə etmək olacaqdır.

Yarımdan Parlaman adından lazımi yerlərə mürcat edilər, teleqraflar çəkilər. Öylə olammaz ki, bu gün hər millətin öz kökü üstə bitməsi tərəfdarı olan bir dövlət raisi, yaxud mədəni Avropa cüm-lənin səsinə eşitdiyi halda, bizləri eşitməyə qadir olmasın. Yaxud, ümum cahani iğfal etsin [aldatsın].

Bu gün Avropanı millətlərin haqq-hüququnu tanımağa məcbur edən yarınkı məhkəməyi-kübradır [ən böyük məhkəmədir]. Yəqin ki, orada bizim də haqqımız aranılar. Biz də istədiyimizə nail olarız. Bu gün millətlər hürriyəti tərəfdarı olanlar da ədalətsizliyin zirvə-sinə qalxıb da bir şey yapammazlar.

M. H.

QƏZƏTƏLƏRDƏN

Hacı-Tarxanda burjuyaların səfərbərliyə dəvəti

“H. K.” qəzetəsində təşrini-saninin [noyabrın] 10-undan burjuy-ların səfərbərliyə alınmaları barəsində bir əmr dərc və təb’ [çap] edilmişdir:

Cümhuriyyətin Hərbi Şura qətnaməsi, Hacı-Tərخان nahiyəsi və mavərayı-bəhri-Xəzar [Xəzəröünü] hərbi şurası və Hacı-Tərخان quberniya hərbi komissarı əmri mövbinə [əmrinə əsasən] əhaliyə elam edilir [bildirilir] ki, qeyri-zahmatkeşlərin səfərbərliyə alın-maları qəət edilmişdir. Qeyri-zahmatkeşlər, yəni burjuyalar, fabrika sahibləri, zavod sahibləri, kapitalistlər, möhtəqərlər, rahiblər və əks-inqilabçılar, əsgərlik etmişlər-etməmişlər bilafərqi-dinü-milliyət [din və milliyət fərqi qoyulmadan] bütün Hacı-Tərخان qəzasında 1890-cı ildə təvəllül edənlərdən [doğulanlardan] 1896-cı sənədə təvəllüdədak əsgərliyə alınacaqlar.

Səfərbərliyə düşənər Hacı-Tərخان qəzası Əsgəri Siyahı İdarəsinə [Hərbi Qeydiyyat İdarəsinə] (səbiq Əxzi-Əsgər [Hərbi qulluğa çağırış] [İdarəsi] həyatı, Qırmızı qışlalar) pasport yaxud başqa şəxsiyyətini göstərəcək sənədlər və mükəlləfiyyəti-əsgəriyyə [hərbi mükəlləfiyyət] barəsindəki kağızları ilə gəlməlidirlər.

Səbiq səfərbərlikdən azad edilmiş əxşas [şəxslər] şimdiki səfər-bərliyə də gəlməlidir.

Səfərbərlik təşrini-saninin 15-dən 23-dək davam edəcəkdir.

Bütün दौरа [səha] millisiyə naçəlikləri, məhəllə komitələri, volost hərbi komissarları cəm edilmişləri Hacı-Tərخان qəzası Əsgəri Siyahı Şöbəsinə götürməlidirlər. Vaxti-müayyanədə [təyin edilmiş vaxtda] gəlməyənlərin məsuliyyəti məhəllə komitələri, millisiyə naçəlikləri, hərbi komissarlar üzərinə düşür.

İmza etmişlər:

Qəza hərbi komissan Klyuykov;

Hacı-Tərخان qəza Hərbi Siyahı Şöbəsinin müdiri Nikultsev.

Çiçərin notası

Çiçərin notasını Vilsona yetirmək üçün Norveç nümayəndə-sinə vüsül edilmişdir [çatdırılmışdır]. Bu notada Rusiyanın vəqe ola-cıq sülh müzakirətində [danışğılarında] iştirak etməyə hazır olduğu izhar edilir [bildirilir]. Sonra, Murman, Arxangelsk və Sibiryadan Amerika əsgərlərinin nə zaman gəcədəkləri Vilsondan sual olunub, İrəndiya, Misir, Hindistan və Filip cəzirələrinin [Filippin adalarının] azad edilmələri haqqında Vilsonun notasında tələbat olmadığı göstərilir. Notanın axırında Çiçərin gələcək Millətlər İttifaqının Rusiyadan pay almaqdan ötrü bir səhmdarın [səhmdarlar] şirkəti sifətini haiz olub-olmadığına əşkara surətdə cavab verilməsini tələb edir. Cavab alınmadığı təqdirdə Rusiya bu nəticəyə gələcəkdir ki, Müttəfiq dövlətlər Rusiya camaatından bac və yer almaq niyyətindədirlər və onların tələbatı o qədər ağırdır ki, onlar öz tələ-batlarını Rusiya camaatına bildirmək istəmərlər.

Kuban və Ufa

Kuban nahiyə hökuməti şurasının iclaslarının birində, Ufada Avksentiyev başda olmaq üzrə təşkil edilmiş hökumətlə nə tövr münsibətdə bulunmaq məsələsi müzakirə edilmişdir. Bəyani-əfkərdən [fikirlər bildirildikdən] sonra Kuban nahiyə hökuməti bu nəticəyə gəlmişdir: Ufada təşkil edilmiş hökumət Kuban Hökuməti ilə əlaqədar ola bilməz. Bundan əlavə, Ufa Hökuməti özünün etiraf edilməsi [tanınması, qəbul edilməsi] və ya münsibətə başlanmısı haqqında Kuban Hökumətinə heç bir mürciatdə bulunmamışdır. Əlülümün [ümumiyyətlə] Kuban Hökuməti izhar etmişdir ki: Kuban Hökuməti ancaq öylə hökuməti təsdiq edə bilər ki, onun təşkilində Kuban nahiyə əhəlisii iştirak etmiş olsun. Buna binaən Ufa Hökuməti məsələsi növbəti məsələlər cərgəsindən qaldırılmışdır.

— Qəzətlərin verdikləri xəbərlərə görə, Xarkovda şəhər kənarın-da bolşevik mətbəəsi kəşf edilmişdir. Mətbəədə bir çox makina və əhəlini üsyanə davət edən rus və əlman lisanlırdən təb’ [çap] edilmiş intibahnamələr [təbliğət vərəqələri] tapılmışdır. Mətbəədə işləyən beş nəfər müsəllah [silahlı] adam tutulmuşdur. Tutulanların iki nəfəri arvaddır.

MƏTBUAT ALƏMİNDƏ

Azərbaycan Milli Şurasının güşadı [açılışı] münasibətilə, Gürcüstəndə müntəşir [naşr olunan] “Qruziya” qəzetəsi yazır:

Qonşu cümhuriyyətin qanun və dövləti nizam verici müəs-sisəsinin güşadını səmimi qəlbədən təbrik edirik. İşbu tarixi günlərdə iniqad etmiş [təşkil edilmiş] Məclisi-Millii və Azərbaycan müsəlman-larının istiqlaliyət tərəfdarı olduqlarını saf dil [qəlb] ilə təbrik edərək, muxtariyyət həyatı ilə yaşamalarını diləyiriz.

Bizim də məqsədimiz azərbaycanlılara birdir. Millətimizin təvəqqüsini fəqət [ancaq] öz siyasi istiqlaliyətimizi müstəhkəm etməkdə [möhkəmləndirməkdə] görürüz. Biz gürcülər Zaqafqaziya ismları ilə daima dostluq etmişik. Bizim müsəlmanlarla heç əla-qeyi-düşmənanəmiş [düşməncə münasibətimiz] ola bilməyəcəkdir. Biləkis [əksinə], get-gədə bir qədər də əlaqəmiş möhkəmləşəcəkdir.

Biz inanırız ki, dövləti vəzəfsədimiz bir olduğu üçün, bizim miyanımızda [aramızda] heç vaxt gərginlik baş qalxızmayacaqdır. Bakıda açılmış Parlaman nümayəndələrin bütün Azərbaycan müsəlmanları kimi təbrik edirik.

SON VƏZİFƏMİZ

Zaman öylə bir zamandır ki, mahiyyətləri büsbütün biri-birinə zidd və müxalif olan böyük və nəhayət qəvi [güclü] olan dövlətlər hadisələrin, vəz’lərin [vəziyyətlərin] vəfasına inanmayaraq, biri-biri ilə ittifaq və ittihadda [birlikdə] yaşamağa məcburdurlar. Zaman düşünmək, həm də pak darin düşünmək və sonra işə başlamaq zamanıdır. Dağıqalığ hissiyyəta qapılaraq düşünməksizin bir işə başlamaq və sonra nəhayətsiz nədəmət [pəşmanlıq] əzabını çək-mək, milyonlarla insanları tələyini idarə edən fəhm, kamalərbabına [sahiblərinə] race [məxsus] xasiyyətlərdən olmayaraq, nadan, cahil küçə siyasilərinə məxsus olan xasiyyətlərdəndir. Milləti girdabi-hələkata [məhv olma girdabına], zəlalətə, səfalətə düşünməksizin salmaq və axırda bir şey hasil olacağını ümid etmək, siyasətçə uşaqlıqdan başqa bir şey sanılmaz. Hökumət başında dayanan hər bir idarə, millətin səadəti, iqbali yolunda səmimənə çalışmaq istəyən hər bir firqə, millətin hal-hazırdakı mənəfiyini eyicə, ətraflı-cə düşünməlidir. Ola bilsin hal-hazırda bir təşəbbüs millətə mən-fəətli görünərsə, gələcəkdə bir o qədər zərari havidir [ehtiva edir] və biləks [əksinə], ola bilsin bir təşəbbüs hal-hazırda az mənəfətli və ya büsbütün mənfaətsizsə, gələcəkdə böyük mənəfətləri, böyük əhəmiyyəti haizdir [daşıyır].

Böylə olan surətdə fəhm, şüürərbabi, həqiqi vətən və millət xadimləri, gələcək əsrləri beş dağıqalığ hal-hazıra fədə etməz. Siyasətərbabi həmişə vəsi’ [geniş] və olduqca ətraflı düşünər. Qafqaziyada yaşayan bütün millətlər istiqlal və muxtariyyət əməlini [arzusunu] bəsləyirdilər və bu yolda çalışırdılar. Nəhayət arzularına yetdilər. Şimdi növbədə olan məsələləri, yalnız su istiqlal və muxtariyyəti mühafizə və müdafiə etmək yollarını, vəsilələrini [vəsitələrini] ara-mağa, bulmağa aid olmalıdır. Onlardan heç biri dübərə [yenidən] əsarət zənciri altına düşmək və əsrlərcə çəkdikləri zəhmətlər sayəsində qəzandıqlarını bir ən içində itirmək istəməyir. İştə, bu nöqtə onların istinaədgahi, irtibat [əlaqə] nöqtəsidir. Qafqaziyada yaşayan bütün müstəqil, muxtar millətlər var gücləri ilə su ümumi nöqtəyə yapışmalı və müttəfiqən, müttəhidən [birgə] onu müdafiə etməlidirlər. Bütün təşəbbüslərini, bütün iqdamlarını [addımlarını], bütün istaklərini su ümumi nöqtəyə uyusdurmalıdırlar. Şu nöqtənin ümumiyyətini pozan hər bir təşəbbüs, hər bir iqdam, hər bir istək Qafqaziyada yaşayan hər bir millətin, hal-hazırda olmasda və, yaxın gələcəkdə vəziyyətinə böyük xələl yetirəcəyi mühaqqəq [qəti] və mü sələmdir [şübhəsizdir].

Böyük dövlətlər yalnızlıqda mövcudiyyətlərinin məmun [təh-lükəsiz] və məsun [toxunulmaz] olmamasını ciddən hiss etdikdə, kiçik dövlətlər öz aralarında ittifaq və ittihad üçün yaşamağa daha möhtək, bəlkə məcburdurlar. Aralarındakı ittifaq və ittihad daimi, vəz’lərin [vəziyyətlərin], hadisələrin dəyişməsiylə sarsılmaz, yxıl-maz bir surətdə yapılımalıdır. Bu da əllərində olan, kandidlərinin rifah və səadətinə qane olarlarsə pak mümkündür işdir.

Qonşu; ötarilər, köçərilərə deyil, həmişə düşməli [çiyin-çiy-inə] yaşayacağı qonşularıyla razılıqda, ittifaq və ittihadda yaşa-malıdır. Qonşuları ilə razılıqda yaşamayan qonşunun, hal-hazırda olmasda da, gələcəkdə, mövcudiyyəti böyük dəhşətlərə, fəlakətlərə məruz olacağı gün kimi aşkardır. Qafqaziyada mövcud mux-tariyyətlər xalq cümhuriyyəti əsası üzrə təşkil olunmuşlar. Buna görə hər bir cümhuriyyətin yəpdiyi, yarpaqda olduğu və yarpaçağı hərəkətlərdə yalnız hökumət başında dayanan əşxas, su siyasi firqə deyil, xalq daxi tarix qarşısında məsuldur. Aldığı bunca həziz-hesabsız dərsi-ibrətlər [ibrət dərsləri] sayəsində Qafqaziya xalqı mənəfiyini, həqiqi, səmimi tərəfdarlarını, xadimləri pak eyicə tanı-malıdır, istiqbalını düşünməlidir, hər yətanını, ötanını, S ədqalığ hissiyyət xadimlərinin zahiri şirin, batini mühlük [zəhəri, öldürücü] sözlərinə, təzvirələrinə [firıldəqlərinə] aldınaraq kəndisini həlakət [məhv olma], fəlakət, əsarət uçurumuna atmamalıdır.

Bir halda üz verdikdə, əvvəl hissiyyət xadimləri dördəyaz qaça-cəqdır. Fəlakətə yalnız xalq məruz və məhkum qalacaqdır. Buna görə Qafqaziya xalqı hökumətlər başlarında dayanan şəxslərin siyasətini, hal-hazıra və gələcəyə nisbətən tərəzi-həyətkətlərini [hə-rəkət tərzlərini] kamalı-diqətlə təqib etməlidir. Qonşu millətlərlə hümnəftrə üzrə ittifaq və ittihadda yaşamağı ciddən və ələddəvam [daimi olaraq] tələb etməlidir. Həqiqi mənəfiyinə xələl yetəcəyini hiss etdikdə, öz hakim səsinə ucalmalıdır. Həqiqi mənəfiyinə xid-mət etməyən əşxası hökumət başından kənar etməlidir.

Bütün Qafqaziya xalqının istədiyi, istiqlal və muxtariyyət dax-ilində rifah, əsaiyə və səadət içrə yaşamaqdır. Bu dəxi Qafqaziya mil-lətləri arasında razılıq və sıxı, daimi ittifaq və ittihad üzrə hasil olar. Xalqın su istəyinə, əməlinə [arzusuna] müxalif və müqəvir [zidd] rəf-tar edən əşxas isə xalq xadimləri deyil, xüsusi mənəfətləri, şəxsi qəzəlləri xadimlidirlər və buna görə xalq hökuməti başından kənar edilməlidirlər. Çünki, iş başında qalmaları millətin mövcudiyyətini təhdis edən [təhlükəyə salan] bir qüvvəyi-müxribə və mühlikə [dağıdıcı və öldürücü güc] təşkil edir. Ümidvəzr Tiflisdə Gürcüstan, Ermənistan, Azərbaycan və Dağıstanlılar Cümhuriyyəti hüddunu təyin etməklə istiqal edən [məşğul olan] nümayəndələrə mansub olduqları millətlərin namına istiqlal və muxtariyyəti, rifahı-halı və saadəti yolunda cüzüyyət [xirdəliqlər] bir tərəfa bəxararaq, razılığa girirək, ifasına müvəzzaf olduqları [yerinə yetirmək vəzifəsini öhdələrinə götürdükləri] məsələni müvəffəqənə [müvəffəqiyyətlə] həll edərlər və sonra kəndi hökumətləri tərəfindən şu dörd cümhuriyyət arasında daimi ittifaq və ittihad yəpəməgə müvəzzəf olarlar. Şu vəzifə onlara dəxi həvalə olunmasa, məzkur [adi çəkilən] hökumətlər şu məsələyi ciddən nəzəri-ətinyaya ələzək onu mövqeyi-icrayə qoymaq yollarını aramalı və bu barədə müzakirəta girişmə-lidirlər. Başqaları tərəfindən su məsələ meydana atılmazsa da, Qafqaziyada yaşayan millətlərin təmini-istiqlal və muxtariyyəti, rifah və səadəət və iqbali namına Azərbaycan Cümhuriyyəti ümid-vəzr su müqəddəs işə ibtidə edərək [başlayaraq], qonşu cümhuriyyətləri daimi ittifaq və ittihadə davət edər və bu yolda bütün qüvvəsini sərf edər. Vaxt gözəlmir. Bu işdə təcil [tələsmək] lazim və vacibdir. Varsınlar məzkur cümhuriyyətlərin həqiqi, səmimi vətən və millət xadimləri, mətbuatları, xalqları təmini-istiqlal və muxtariyyətlərini, rifah və səadət və iqballarını arzu edərlərsə, şu müqəddəs yolda ciddi çalışmağa, yazmağa, tələbatda bulunmağa sərfi-həmmət etsinlər [səy göstərsinlər]. Birlik edərlərsə, istiqlal və muxtariyyətlərinə uzanılacaq mütcəviz [tacavüzkar] əlləri – nə qədər son[un]cular qəvi [güclü] olurlarsə-olsunlar – dibindən kəsər-lər. Birlik edərlərsə, Sülh Konfransında bütün istaklərinə yətarlər. Birlik edərlərsə, rifah və səadət və iqbəl içrə yaşayarlar.

Əbdülvahab Məhəmmədzadə

Ədəbi səhifələr

QURBƏT ELLƏRDƏ YADI-VƏTƏN

“Karpat”da işkən

2

Ey vətən, ey beşik, həyatım üçün
Yenə sən aç qucaq, məmətim üçün.

Mədfənim səndə, məqəbirim səndə
Öləyim səndə, son yerim səndə

TRANSLİTERASIYA İLƏ BAĞLI QEYD VƏ ŞƏRHLƏR

“M. H.”: Bu imza Hənəfi Zeynəliyə məxsusdur.

Qəzətlərdən

“H. K.”: Həştərxanda nəşr edilən “Kommunist” qəzeti nəzərdə tutulur.
“Cümhuriyyətin Hərbi Şurası”: 1918-1923-cü illərdə RSFSR Silahlı qüvvələrində əli idarətəmə orqanı olan Respublika İnqilabi Hərbi Şurası [Революционный Военный Совет Республики] nəzərdə tutulur.
“Qırmızı qışlalar”: Həştərxan şəhərinin mərkəzində yerləşən əsgər kazarmaları [Красные казармы] nəzərdə tutulur.
Volost: Rusiyada kiçik inzibati-ərazi vahidi. Kənd icmalarından ibarət olan volostlar SSRİ-də 1920-ci illərdə aparılan inzibati-ərazi reformları əsasında ləğv edilmişdir.

Olson ey mədəri-müqəddəsü-pak,
Qucağında qucaqlaşın məni xak.

Tənimə bəslədin, böyütdün sən,
Qucağında gözəl isitdin sən.

Əmdiyim südlə içdiyim suyu mən
Borcluayım həp sənə, sevimi vətən.

Olmuşam nemətinlə pərvərdə,
Unudulmaz hüquqi-mədar də.

Qucağın bəsləyən şü övlədin
İstəyir parlasın gözəl adın.

Səni parlatmağın tərqiğini mən
Anlayıb bilmişəm, zavallı vətən.

Ən böyük xidmət istəyirsən, ana,
Bunu çoxdan düşünmüşəm rənə.

İştə sinən məadini-sərvət,
Səndə çoxdur xəzəini-nemət.

Örtü altındadır xəzinələrin,
Həp qaranlıqdadır dəfinələrin.

Səndə pak çox təbii sərvət var,
Bizdə də bilgi yox, cahəlat var.

Cəhlimiz çox, kamalımız yoxdur.
Uçmağa şəhbalımız yoxdur.

Seyr ölməz asımanı-rəxsanı,
Görməyə kainəti-fərşanı,

Pərrü-bali-kamal lazim, ana,
Anlamışdır bunu əzəim, ana!

Ey vətən, səndəki füyuzatı,
Səndə mövcud olan xüznəti

Əldə etməkləyi kamal görəək,
Yüksəlmişiz də pərrü-bal gərək.

Ey vətən, ey zəminlərin gözəli,
Mislini görmədim cəhan gözəli.

Yerlərin cənnəti mənəm vətənim,
Fərzdir xidmətin öləməz tənim.

Səni sevmək təbii imanım,
Ey mənim qıbləgahi-vicdanım.

Əbdülsəlimzadə Məhəmməd Hadi

ƏDYAN VƏ MƏZAHİB NƏZARƏTİNDƏ [DİNİ ETİQAD NAZİRLİYİNDƏ]

Bu günlər Ədyan [dinlər] və Məzahib [məzhəblər] naziri həzrətləri Vüzərə Şurasına [Nazirlər Kabinetinə] iki məruzə təqdim etmişdir. Məruzənin biri bu anacan Tiflisdə mövcud iki müsəlman idarəyi-ruhaniyyəsi [ruhani idarəsi] əvəzi olaraq şimdiki Bakıda bir məşixət dairəsi [şeyxlik, şeyxüisləmlük qurumu] [şərikli, digəri isə ruhanilərin maddi cəhətdən ilesahət və təbdlilat [dəyişiklik edilməsi] xüsusunudadır. Axırını məruzənin məzmunu iştə böylədir:

Bu anacan zəkət, fitrə, xüms və bu kimi bir təqim şəriət məcburiyyəti ilə verilən ianələr, ruhanilərimizə ən mühüm və ən əhəmiyyətiylə bir mədəxil mənbəyi olaraq, zahirən onların məişətini asan bir yola çıxarmışdır. Şimdiki isə bu cür sər’i [şəriatə məxsus] sədəqələr Hökumətin qəzri üzərinə tamamilə dövlət xəzinəsinə yetişəcəkdir. Bədəhu [sonra] nazir cənabları deyirlər ki, bu böylə də lazimdir. Fəqət Hökumət məsələni bu yolda həll edərkən tək kəndi mənəfəyi deyil, bəlkə ruhanilərimizin qıpqı-qarı gəzib dilənçi surətli hərəddən bir pay almağının ruhanilik rütbəyi-əhtiramatı [ruhaniliyin hörmətinə] müvafiq görməyərək, onların şu əlçaq sənətdən xilas edilməsini dəxi nəzəri-diqqətə alıb zənn edirmə. Böyləlikdə mədəm ki, zamani-qədimdən adət olmuş ruhanilərin şu mədəxil mənbəyi şimdiki bəllikülliyyə [tamamən] Hökumətin kəndi ictimayına keçirilir, öyləndə onlara əllərləini idarə və övladların tərbiiyət edəcək miqdarda gəzib və müəyyən bir məaş təyin edilməsi dəxi ən zəruri və ən lazımlı bir məsələdir.

Bu məsələnin səriəin [sürətli] həll olunmasını rica edərək nazir cənabları söyləyirlər: Məaş və müavinət [yardım] istədəsi [xahiş] xüsusunda əlan [hal-hazırda] Azərbaycanın hər tərəfindən işlər kənd və şəhər, istər uyvəd və vilayət qəzalarından hər gün Nəzarət [Nazirliyə] ərizələr gəlməkdədir.

Bədəhu məruzədə söyləyir ki: Bundan sonra ruhanilərin tək şəriət deyil, ədəbiyyət, siyasət və bu kimi başqa əmlərdən də xəbərdar olmağı lazimdir. Bu isə daha mühüm bir məsələdir deyə, gələcək cəvan ruhanilərin təhsilinə dəxi artıq və ciddi diqqət etməyi tövsiyə edərək əlyövəm [hal-hazırda] Gəncədə mövcud Mədrəseyi-Ruhaniiyyənin idarə və mərrənaməsini genişləndirmək və oraya qəbil və kəmil üləmələrdən [alimlərdən] müderris və müəllimlər təyin etmək xüsusunda dəxi təvəldirə bulunmalıdır [tədbirlər gör-məlidir] söyləyirlər. Bu işlərin qəvdinə feila [sözənd işə] gətirilməsi üçün Hökumət tərəfindən iki yüz əlli min rublə parənin biraxılması rica olunur.

BAKİ XƏBƏRLƏRİ

- Azərbaycan Milli Şurasına, Azərbaycan Parlamanı təşkilindən ötrü hazırlanmış layihə pişnihəd [təqdim] edilmişdir.
- Dün [dünən] bütün çörəkçi kəndlərlərinə bişmiş çörək yox idi. Bundan dolayı çörək olan bəzi dükənlər qarşısında əhəli yənə növbəyə durmuşdu. Çərəyin qiyməti də 4 rublə 20 qəpiyədək, bir para yerlərdə isə 4 rublə 50 qəpiyədək qalxmışdır.
- Üçüncü gündür ki, Rus Milli Şurasının çapalı iclası olmaqdadır. İşbu iclaslarda müzakirə edilmiş məruzə və məsələləri əlam etməmək [bildirməmək] qəət edilmişdir.

- Rusiya, Gürcüstan və Ermənistana göndəriləcək xüsusi tele-qramların hər kəlməsinə 70 qəpik, hər teleqramda 1 rublə 50 qəpik əlavə alınacaqdır.

- Təşrini-saninin [noyabrın] 20-sində Biləcəri ilə Heybət mövqi-fləri [stansiyaları] arasındakı dəmiryol xətti güclü səldən xarəb edilmişdir. Tren hərəkəti müvəqqəti dayandırılmışdır.

- Noyabrın 15-indən etibarən “Türk Ocağı” cəmiyyəti cənbində [nəzəndə] cəmiyyətin büfəsi [bufeti] güşəf edilmişdir [açılmışdır]. Hər gün axşam saat 5-dən 11-ə dək açıqdır.

LƏNKƏRAN MÜSƏLMANLARININ HEYƏTİ

Təşrini-saninin [noyabrın] 19-unda Xariciyyə naziri həzrətləri Lənkəran müsəlmanları tərəfindən göndərilmiş heyəti qəbul etmişdir. Lənkəran islam əhəlisi Avestisov dəstəsinin qırmızı təd-hişinə [terroruna] məruz qalaraq min cür bəla və əzaya düşər olur. Heyət nəzirdən rica etmişdir ki, Şimali İrən ordusu baş komandanı general Tomson nəzəndə işbu dəstənin oradan çıxarılması barəsində təşəbbüsatda bulunsun. Bununla barəbar heyət dəmişdir ki, Lənkəran qəzasında bir dənə də olsa erməni, gürcü olmadığın-dan dolayı erməni dəstəsinin orada qalmasını heç bir mənası yox-dur. Heyət, Bakı və Lənkərandə qalmış fərarilərin əhvalını təsvir edərək, vapore hərəkətinin təcədid [bərpa] edilməsi barəsində lazımi tədbirlərin ittixaz edilməsini [tədbirlərin görülməsini] rica etmişdir. Nazir, heyəti istima etdikdən [dinlədikdən] sonra təhriri [yazılı] bir ərzihəl [ərizə] verilməsi lüzumunu söyləmişdir.

GÖMRÜK İDARƏSİNDƏ

- Bu vaxtdək buraya varid olan [gələn] vaporlardan birində 2000 sandığdək xüşkbar [quru meyvə] gətirilmişdir. Tüccaran [təcirlər] miyanında [arasında] dəvəran edən [gəzən] şaylata [şəy-lələrə] görə Ənzəlidə bir neçə vapor vardır ki, xüşkbar ilə yükənlər Bakıya gələcəkdir.

- Alınan məluməta görə, ən yaxın bir zamanda İrən ilə mal hərəkəti başlanacaqdır. Bakı gömrüyünün fəaliyyəti təcədid [bərpa] edilir. İşbu günlərdə gömrük müdirliyinə təyin edilmiş Budinski işə şüru edərək [başlayaraq] fəaliyyətini genişlədəcəkdir.

- Səbzə [tərəvəz] ilə yüklü “Nömrə 640” bərj Ənzəlidən Bakıya gəlmişdir.

- Gürcüstan hüddündakı gömrükxənalara baxmaq qəsdı ilə Bakıdan çıxmış Lopato Bakıya qayıdacaqdır.

AZƏRBAYCAN DƏMİRYOLUNDA

Azərbaycan Dəmiryolları naziri bütün mövqif [stansiya] müdirlərinə xəbər vermişdir ki, xidmətdən ixrac edilənlərin borclu olduqları təftiş ediləndən sonra ixrac edilsinlər.

Azərbaycan Dəmiryolları İdarəsi Gürcüstan Dəmiryolları İdarəsi nəzəndə təşəbbüsatda bulunaraq türklər ilə aparılmış 117 neft vaqonu, 180 örtülü vaqon, 120 açıq vaqonların təcili surətdə qay-tarılmasını rica etmişdir.

Lazımdır

Türkçə və rusca bilən hesabdar (buxqalter). Ünvan: Bazarı cad-dədə Qubernskinin küncündə Heydər Möhsünovun mağazası.

Berlin Darülfünununun hakimi

L. Melkumyans

Əmrazi-tənasüliyyə [cinsi xəstəliklər] və dəri naxoslarını qəbul edir. Qan damarlarına “606” və “916” dəvalarını istemal [tətbiiq] edir. Hər gün saat 2-4-ə kimi.

Ünvan Birjevyt cəddədə Malakan bağçası qarşısında hakim Temirxanyanın müalicəxanasında. Telefon nömrələri 29-85 və 32-77

255

Doktor Kr



"Azərenerji" ASC 330/110/10 kV-luq "Ələt AİZ" Yarımsansiyasının tikintisi, "Qobu" ES-də 330 kV-luq APQ-də və "Cənub" ES-də 330 kV-luq QPQ-də genişlənmə tədbirlərinin icrası, yeni xətt üçün əlavə 330 kV-luq yuvaların quraşdırılması işlərinin satın alınması üzrə açıq tender elan edir

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 2 500 (iki min beş yüz) manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu əldə edə bilərlər (əlaqələndirici şəxs: Həmid İsaşad, telefon: 490-09-27, 598-05-56).

Hesab: AZ35AIB33020019441024659102

VÖEN: 9900000421

Bank: "Kapital Bank" ASC Mərkəz Filialı

Kodu: 200026

VÖEN: 9900003611

M/H: AZ37NABZ01350100000000001944

S.W.I.F.T: AIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi, zərflərin açıldığı tarixdən sonra ən azı 50 bank günü qüvvədə olmalıdır;
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı. Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır (yəni tender təklifləri olan zərflərin açılış günündən sonra ən azı 80 bank günü);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirisi üzrə Elektron İnformasiya Sistemində işçilərinin sayı və onların əməkhaqqı fondu barədə məlumatları əks etdirən sənəd;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində (və ya fəaliyyətə başladığı dövrdən) özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məh-

kum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış;

- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmis girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq dövlət orqanından arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə analoji işlərə uyğun elektrik stansiyaların, yarımsansiyaların və elektrik verilişi xətlərinin tikintisi işlərinin təcrübəsinə malik olmasına dair təsdiqedic sənədlər. Eləcə də, yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyəri minimum olaraq 30 000 000 (otuz milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiqedic sənədlərin (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim olunması;
- iddiaçı şirkətin analoji işlərə uyğun elektrik stansiyaların, yarımsansiyaların və elektrik verilişi xətlərinin tikintisi işləri üzrə ən azı 3 oxşar layihədə baş podratçı qismində iştirak təcrübəsinə malik olmasına dair təsdiqedic sənədlər;
- iddiaçı şirkətin çox təcrübəli, yüksək peşəkar mütəxəssislərinin olmasını təsdiq edən sənədlər (tərcümeyi-halları).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) **14 mart 2023-cü il saat 15:00-a** qədər, bank təminatını, tender təklifini isə **29 mart 2023-cü il saat 15:00-a** qədər Bakı şəhəri, Ə.Əlizadə küçəsi, 10 ünvanına, "Azərenerji" ASC-nin Ümumi şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların tender təklifləri **30 mart 2023-cü il saat 15:00-da** yuxarıda göstərilən ünvanda (onlayn qaydada) **açılacaqdır.**

Onlayn iclasın linki əlaqələndirici şəxs tərəfindən iştirak edəcək iddiaçıların elektron poçt ünvanlarına müraciət əsasında göndəriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri onlayn qaydada iclasda iştirak edə bilərlər.

Tender komissiyası

"Azərenerji" ASC 330 kV-luq "Cənub Elektrik Stansiyası - Ələt AİZ Yarımsansiyası" Elektrik Veriliş Xəttinin tikintisi işlərinin satın alınması üzrə açıq tender elan edir

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 2 000 (iki min) manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu əldə edə bilərlər (əlaqələndirici şəxs: Araz Məmmədşad, telefon: 490-09-27, 598-05-56).

Hesab: AZ35AIB33020019441024659102

VÖEN: 9900000421

Bank: "Kapital Bank" ASC Mərkəz Filialı

Kodu: 200026

VÖEN: 9900003611

M/H: AZ37NABZ01350100000000001944

S.W.I.F.T: AIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi, zərflərin açıldığı tarixdən sonra ən azı 50 bank günü qüvvədə olmalıdır;
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı. Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır (yəni tender təklifləri olan zərflərin açılış günündən sonra ən azı 80 bank günü);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirisi üzrə Elektron İnformasiya Sistemində işçilərinin sayı və onların əməkhaqqı fondu barədə məlumatları əks etdirən sənəd;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində (və ya fəaliyyətə başladığı dövrdən) özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstə-

ricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış;

- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmis girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq dövlət orqanından arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə analoji işlərə uyğun elektrik stansiyaların, yarımsansiyaların və elektrik verilişi xətlərinin tikintisi işlərinin təcrübəsinə malik olmasına dair təsdiqedic sənədlər. Eləcə də, yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyəri minimum olaraq 30 000 000 (otuz milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiqedic sənədlərin (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim olunması;
- iddiaçı şirkətin analoji işlərə uyğun elektrik stansiyaların, yarımsansiyaların və elektrik verilişi xətlərinin tikintisi işləri üzrə ən azı 3 oxşar layihədə baş podratçı qismində iştirak təcrübəsinə malik olmasına dair təsdiqedic sənədlər;
- iddiaçı şirkətin çox təcrübəli, yüksək peşəkar mütəxəssislərinin olmasını təsdiq edən sənədlər (tərcümeyi-halları).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) **14 mart 2023-cü il saat 15:00-a** qədər, bank təminatını, tender təklifini isə **29 mart 2023-cü il saat 15:00-a** qədər Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10 ünvanına, "Azərenerji" ASC-nin Ümumi şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların tender təklifləri **30 mart 2023-cü il saat 15:00-da** yuxarıda göstərilən ünvanda (onlayn qaydada) **açılacaqdır.**

Onlayn iclasın linki əlaqələndirici şəxs tərəfindən iştirak edəcək iddiaçıların elektron poçt ünvanlarına müraciət əsasında göndəriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri onlayn qaydada iclasda iştirak edə bilərlər.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün "Maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin MHBS-9 tələbləri əsasında Metodologiyasının hazırlanması" xidmətinin satın alınması ilə bağlı elan edilmiş və elektron satınalma prosedurları çərçivəsində keçirilmiş açıq tender üzrə Satınalmalar komissiyasının 17 yanvar 2023-cü il tarixli qərarına əsasən, "BAKER TILLY AUDİT AZƏRBAYCAN" QSC qalib elan edilmişdir.

Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Satınalmalar komissiyası

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

539-49-20

Əlaqə telefonları:

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	- 539-63-82, 432-37-68
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi	- 538-56-60
	434-63-30, 539-72-39	İnformasiya siyasət şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompyuter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə



OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə abunə yazılış davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmətbuat yayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzlənsəniz, (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

"Azərişiq" ASC Şamaxı rayonu, Meysəri kəndinin elektrik təchizatının yaxşılaşdırılması və yeni yaradılan infrastrukturun elektrik enerjisi ilə təmin olunması məqsədilə görüləcək işlərin satın alınması məqsədilə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir.

LOT-1: "Azərişiq" ASC-nin Şamaxı rayonu, Meysəri kəndinin elektrik təchizatının yaxşılaşdırılması və yeni yaradılan infrastrukturun elektrik enerjisi ilə təmin olunması məqsədilə görüləcək işlərin satın alınması.

İştirak haqqı: 850 manat

"Azərişiq" ASC

Hesab: AZ83AIB33020029441802068118

VÖEN: 99000069391

Benefisiarın Bankı: Kapital Bankın Gənclik filialı

Kod: 200189

VÖEN: 9900003611

Müvafiq hesab: AZ37NABZ01350100000000001944

SWIFT Code: AIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Namiq Heybətov

Əlaqə telefonu (şəhər): 012 440 39 93 (daxili 92-19)

Elektron poçt: namiq.heybetov@azerishiq.az

Ünvan: Bakı şəhəri, M.Əliyev küçəsi, 130, AZ1009

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə göstərilən məbləğə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Mirzəgə Əliyev küçəsi, 130 ünvanında yerləşən "Azərişiq" ASC-nin inzibati binasından ala bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (sənədlərin təsdiqi tender elanı tarixindən sonra Notarial qaydada təsdiq olunması zəruridir.);
- iddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış (sənədlərin təsdiqi tender elanı tarixindən sonra Notarial qaydada təsdiq olunması zəruridir.);
- iddiaçının Dövlət Statistika Komitəsindən sahibkarlıq qətiyyəti haqqında arayış;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 07 yanvar və 19 yanvar 2023-cü il tarixlərdə "Azərbaycan" qəzetində, 06 yanvar və 25 yanvar 2023-cü il tarixlərdə www.etender.gov.az portalında dərc edilmiş idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınmasına dair açıq tenderlə əlaqədar tender iştirakçıları 055-220-28-58 nömrəsi ilə (Əlaqələndirici şəxs: Şahin Qubadov) əlaqə saxlaya bilərlər.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 25 yanvar 2023-cü il tarixdə www.etender.gov.az portalında dərc edilmiş idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınmasına dair açıq tenderdə (06 yanvar 2023-cü il tarixdə www.etender.gov.az portalında, 07 yanvar və 19 yanvar 2023-cü il tarixlərdə "Azərbaycan" qəzetində dərc edilmiş elana uyğun olaraq) iştirak haqqı 3800 (üç min səkkiz yüz) manat təşkil edir.

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımlı Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilova oğlu
SEYMUR XƏLİLOVUN vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Gəncə Kommersiya Məhkəməsinin kollektivi məhkəmənin aparıcı mütəxəssisi
FİRƏNGİZ MEHTİYEVANIN vəfatından kədərliyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsi və Fəlsəfə kafedrasının öməkdaşları kafedranın müəllimi Azər Allahverdiyeva bacısı
FAMILƏ XANIMIN vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj **5038**
Sifariş **338**

Qiyəti **40 qəpik**

Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır



www.azerbaijan-news.az
contact@azerbaijan-news.az
azreklam@mail.ru